

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR!



**Heydər Əliyev və
Azərbaycanda
qanunun aliliyi**

Səhifə ➞ 5



**Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq
Qadınlar Günü ilə bağlı paylaşım edib**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib. Paylaşımında “8 Mart – Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.



№ 52 (30168) 8 mart 2023-cü il, çərşənbə

Xalq qəzeti

Xalqın qəzeti!

Gündəlik ictimai-siyasi nəşr

1919-cu ildən çıxır

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyəti

vəb-sayt: www.xalqqazeti.az

**Qaliblər ölkəsinin
sevimli qadınları**



Səhifə ➞ 8

**Oğul döyüşə, ana
hospitala getmişdi...**

Səhifə ➞ 8

**Tarixi köklərə əsaslanan
strateji tərəfdaşlıq**



Səhifə ➞ 6

İranın Azərbaycan xofu



Səhifə ➞ 3

Riyakarlığın dərəcə fərqi



Səhifə ➞ 4

**Ermənistanın anladığı
dil – ultimatum**



Səhifə ➞ 4

**Heç bir təzyiq
aksiyanı
dayandıra
bilməz**



Səhifə ➞ 3

**Bolqarıstanın Azərbaycan qazı üçün
tranzit ölkəyə çevrilmək imkanı yaranır**

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

Səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan

dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğuladı ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

(ardı 2-ci səhifədə)

**Türk Akademiyası qardaş
xalqların mənəvi xəzinəsidir**



Səhifə ➞ 7

**Zəngəzur dəhlizinin
Naxçıvan qapısı**



Səhifə ➞ 7

**İslam ölkəsinin
Afrikada gizli silah alveri**



Səhifə ➞ 9

**İran niyə 8 Martı qeyd
etməkdən qorxur?**



Səhifə ➞ 9

**Məktəbli qızları ona görə
zəhərləyirlər ki...**



Səhifə ➞ 9

**Bir obyektə iki elan:
biri absurd, biri yalan...**



Səhifə ➞ 11

**Azərbaycan–Ermənistan gərginliyi
Moskvadan necə görünür?**



Səhifə ➞ 4

Aqroparkların ölkənin ixrac potensialına töhfəsi



Səhifə ➞ 6

Bolqarıstanın Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaranır

(əvvəli 1-ci səhifədə)

Dövlətimizin başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxundu, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd etdi.

Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirdi, ticarət döviyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğuladı.

Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı xeyirəddə olduğunu bildiren dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NA-TO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd etdi.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı.

Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş etdi.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın və yüksək səviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu dedi. Ruslan Stoyanov vurğuladı ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətlərdir. Səfir Yunanıstan-Bolqarıstan Qaz Interkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxundu.

AZƏRTAC

Çinlə əməkdaşlıq Azərbaycan üçün prioritetdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

İlk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Qonaq bildirdi ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəsürat hissi doğurur.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirdi ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur.

Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğuladı, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirdi və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və "Bir kəmə, bir yol" çərçivəsində də genişləndiyini dedi. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcmimin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinlər ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasıyaya başlayan ilk

ölkələrdən biri olduğunu xüsusilə qeyd etdi, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirdi, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verdi. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğunu qeyd edildi.

Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olundular.

Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi.

Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzuladı.

Görüşdə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafı üçün böyük imkanların olduğu bildirildi, media, elm-tədqiqat mərkəzləri və insanlar arasında təmasların artırılmasının vacibliyi vurğulandı.

AZƏRTAC

Əməkdaşlıq məsələləri müzakirə olunub



Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olub.

Nazir Ceyhun Bayramov postmünacişə dövründə Azər-

baycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yənidənqurma işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneə törətdiyi vurğulanıb.

Xüsusi nümayəndə Mixayıl Şvidkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Q. QASIMOV,
"Xalq qəzeti"

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfəri



görə sağ olun. Mən əvvəllər bu Forumda dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusunda idim. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini dedi, Hərə-



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Sizi bir daha salamlayıram.

Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir.

Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və övz dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi.

Azərbaycanın sədrliyinə və bizim övz dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi

və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim.

Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.

Timor-Leste Prezidenti Jose Ramos Horta dedi:

– Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüze

katın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Jose Ramos Horta Azərbaycanın təhsil möəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş etdi.

Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına övz dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirdi.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qarabağ Dırçəliş Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 23) ilə təsdiq edilmiş "Qarabağ Dırçəliş Fondunun Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə "ölkə daxilində və ölkə xaricində" sözləri "görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmununda 3.2.10-1-ci yarım-bənd əlavə edilsin:

"3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq".

3. 3.2.11-ci yarım-bəndə "nəşrlər buraxmaq" sözlərindən sonra ", habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2023-cü il

Azərbaycan XİN-dən Fransanın erməniperəst mövqeyinə etiraz

"Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə, övz olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini "polis" kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuləilməzdir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin reisi Ayxan Hacıadə bildirdi.

"Fransa anlamaqlıdır ki, Ermənistanın Laçın yolunda etirazları bəhanə gətirərək, alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır", - deyən A.Hacıadə Fransa XİN-nin növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən, qərəzli və əsassız mövqe nümayiş etdirməsindən təəssüfləndiyini bildirdi.

A.Hacıadə martın 6-da Fransa Xarici İşlər Nazirliyinin Xankəndi-Xəlfəli-Turşu torpaq yolunda Ermənistanın növbəti təxribatını Azərbaycan Silahlı Qüvvələrinin polis avtomobilinə hücumu kimi qiymətləndirməsi ilə bağlı yerli media nümayəndələrinin sualını cavablandırarkən onu da deyib ki, ölkəmiz 30 illik işğala son qoyulmasından sonra Ermənistanın davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan



erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların suveren torpaqlarımıza daşınmasına və istifadəsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur.

"Xalq qəzeti"

Amalımız qüdrətli dövlət, ədalətli dünyadır...

Azərbaycan Prezidentinin bu məramı hər yerdə dəstəklənir



Serlövheyə çıxartdığımız bu tezis, əslində, yeni məsələ deyil. Ancaq yeni yanaşma tələb edir. Çünki beynəlxalq aləmdəki ictimai-siyasi proseslər xəbər agentliklərinin mənsətlərindən də sürətlə dəyişir. Qələmə almaq istədiyimiz mövzunun Azərbaycanın gündəliyində daimi yer tutmasına gəlincə isə, yada salınmalı ilk məqam ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında, hələ Ali Sovetin Sədri işləyərək dediyi fikirlərdir. Ümummilli lider o zaman demişdi ki, biz ədalətin bərqərar olunduğu qüdrətli Azərbaycan dövləti yaradacaq, eləcə də, beynəlxalq hüququn təməl prinsiplərinə söykənərək, regionumuzda və dünyada ədalətin təmin edilməsinə öz töhfəmizi verəcəyik.

Geridə qalan illər sübut etdi ki, milli dövlətçiliyimizin xilaskarı və müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndərin həmin təzisləri nəinki ölkəmizdə icra edilir, həm də beynəlxalq aləmdə özünəməxsus dəstək qazanır. İşğala məruz qalmış, ərazilərinin 20 faizi düşmənin tapdağında olan Azərbaycan dövləti göz qabağında olan həmin ədalətsizliyə qarşı sülh yolu ilə mübarizə apararkən regionda ədalətin bərpasına çalışdırsa, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda tədrilmiş dəhşətli terror aktından dərhal sonra yaradılan beynəlxalq koalisiyaya qoşulanda dünyada ədalətin qorunmasına səs vermişdi.

Biz, mətbuat üzərindən senzuranı götürəndə, ölüm hökmünü ləğv edəndə və Seçki Məcəlləmizi aparıcı Avropa dövlətlərinin müvafiq qanunları əsasında yenidən tərtib edəndə ölkəmizdə gedən qüdrətli dövlət yaradılması prosesini sürətləndirmək istəmişdik. 2020-ci ilin payızında – 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum qətnamələrini təkbaşına icra etməklə isə həmin beynəlxalq təşkilatın nüfuzunu bərpa etmiş, dünyada ədalət uğrunda cərpışanların mübarizəsinə özünəməxsus töhfələr vermişdik.

Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərek işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” adlı möhtəşəm layihəni hazırlayanda regionda maraqlı olan bütün dövlətlərin mənafeyini nəzərə almaqla

ədalətli qərar qəbul etmişdisə, Prezident İlham Əliyev Şərq və Qərb mədəniyyətlərini bir masa ətrafına gətirən “Bakı prosesi”nin təməlini qoymaqla bütöv Avrsiyada əmin-amanlıq yaradılmasına xidmət etmişdi.

Bütün bunlar müstəqil Azərbaycanın son onilliklərdə yaratdığı yeni reallıqlardır. Ancaq Azərbaycan Prezidentinin son bir neçə ildə həyata keçirdiyi layihələr, atdığı addımlar, nümayiş etdirdiyi qətiyyət və prinsipliliklər ən yeni tariximizin möhtəşəm səhifələridir. Məsələn, dövlət başçımız 27 il Ermənistanın işğalçılıq siyasətini gizli yolla dəstəkləyən keçmiş Minsk qrupunu dəfn edəndə də, dünya erməniliyinin Cənubi Qafqazda yaratdığı status-kvonu “gorbago” edəndə də Azərbaycanın qüdrətli dövlət olduğunu sübut etmişdir.

Eləcə də, dövlət başçımız sərhəd baxımından yaxın olan qonşularımızla, türkdilli və Xəzəryanı ölkələrlə, müsəlman dövlətləri, ən başlıcası, 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatı ölkələri ilə əməkdaşlığın ən müasir yollarını seçməklə Azərbaycanın qüdrətini qat-qat artırır. Onun dünyadakı bəzi siyasi dairələrin yol verdiyi peyvənd millətçiliyinə qarşı çıxması, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifini dönə-dönə dilə gətirməsi, həmin qurumda Afrikanın təmsil olunması tələb etməsi bir türk liderinin dünyanı ədalətli görmək istəyidir.

Mənim fikrim Azərbaycan xalqının fikrindən fərqlənir. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərse, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.

Prezident İlham Əliyevin Brüsseldə İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədən

Prezident İlham Əliyev bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID –19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında bu məsələlərin hamısını növbəti dəfə dilə gətirmişdir: “ BMT Təhlükəsizlik Şurası keçmiş xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.

O da həqiqətdir ki, Prezident İlham Əliyevin qətiyyəti və belə demək mümkünsə, hamı üçün çalışması təkcə onun şəxsi nüfuzunu artırmır, həm də beynəlxalq aləmdə Azərbaycana olan inam və etimadın yüksəlməsinə səbəb olur. Sevindirici haldır ki, dövlət başçımızın bütün mütərəqqi addımları dərhal beynəlxalq aləmdə özünəməxsus dəstək qazanır. İnanırıq ki, həmin dəstək bundan sonrakı problemlərimizin həllində də – sərhədlərin delimitasiya və demarkasiyası prosesində, Qarabağ iqtisadi rayonumuzun erməni silahlılarından tam təmizlənməsi, sülh müqaviləsinin imzalanması məsələlərində də bizə kömək olacaqdır.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Eksoaksiyanın gündəliyi

Heç bir təzyiq aksiyanı dayandıra bilməz



Eksoaksiyanın keçirdiyi aksiya nəticəsində təbii sərvətlərimizin Laçın-Xankəndi yolu ilə daşınmasının qarşısı alınıb. Ermənilər bu aksiya səbəbindən həmin yoldan istədikləri kimi istifadə edə bilmirlər. Amma buna baxmayaraq, təəssüf ki, yenə də mənfur əməllərindən əl çəkmirlər.

Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə yerinə yetirməkdən imtina edir. Bu isə Azərbaycanı adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir.

Rəsmi Bakının Qarabağda erməni təxribatına Müdafiə Nazirliyi tərəfindən hərbi, Xarici İşlər Nazirliyin tərəfindən siyasi müstəvidə, eləcə də Ombudsmanın verdiyi bəyanat Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasının, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini ortaya qoymuş olur.

Nəzərə alsaq ki, Xocalı görüşü erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsində ilk gediş idi, separatçılar bu görüşü “bizi tərəf kimi qəbul edirlər”

formasında tirajladılar. Beynəlxalq ictimaiyyət isə bu görüşü “erməni əhalisi ilə Bakının təması” saydı.

Eksoaksiya dövləti mətbuatının və beynəlxalq siyasətçilərin də diqqət mərkəzindədir. Belə ki, Əlcəzairin “Əl Hərir” portalı xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərimizə səfəri barədə xəbərlər dərc edib. Xəbər portalı xarici jurnalistlərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə gəlmələri barədə xəbər və fotoşəkillər yerləşdirib. Xəbərdə qeyd olunub ki, eksoaksiyanın gediş barədə məlumatlandırılan əcnəbi media nümayəndələri aksiyadan reportajlar hazırlayıblar. Onlar eyni zamanda, Rusiya sülhməramlılarına məxsus avtomobilləri Laçın-Xankəndi yolundan keçmədi də izləyiblər. Oxucuların diqqətinə çatdırılıb ki, xarici jurnalistlər etirazçılardan toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə olmadığını, yo-

lun humanitar məqsədlər üçün tam açıq olduğunu müşahidə ediblər.

Azərbaycanla bağlı mütəmadi açıqlamaları ilə gündəmə gələn İsrailin səbiq rabite, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ-ın geniş oxucu kütləsinə malik populyar nəşri “Jewish Press”ə Laçın-Xankəndi yolunda gedən proseslərdən danışib. O, Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı eksoaksiyalar ilə həmrəy olduğunu vurğulayıb. Politoloq bunu onunla izah edib ki, təmiz ətraf mühit hüququ və millətin öz təbii sərvətlərində ekoloji cəhətdən təmiz şəkildə istifadə etmək imkanı hazırda Ermənistan tərəfindən Azərbaycana münasibətdə kobud şəkildə pozulan əsas insan hüququdur. Bu səbəbdən o, Azərbaycanın Ermənistanla qarşılaşdığı arbitraj prosesinin Enerji Xartiyası Müqaviləsinə uyğun aparılmasını dəstəkləyir. Belə ki, beynəlxalq hüquqa əsasən, Ermənistan Azərbaycanla Qarabağ iqtisadi rayonunda enerji resurslarına çıxışına yol verməməklə və onun enerji resurslarını öz maraqları naminə istismar etməklə həmin sənədin çoxsaylı müddəalarını, eləcə də beynəlxalq hüququn digər prinsiplərini pozub, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə aşkar şübhəkarlıqla müqayitə olunən otuzillik işğal zamanı Azərbaycanı öz enerji ehtiyatlarını genişləndirmək hüququndan məhrum edib.

İsraili siyasətçi təəssüflə bildirib ki, Almanıyanın Xarici İşlər naziri kimi bəzi şəxslər Ermənistanın bu münafişədə təcavüzkar olduğunu anlamaqdan imtina edirlər. Onlar Azərbaycanı Laçın yolu boyu etiraz aksiyası keçirməkdə və nəqliyyatın qarşısını almaqda ittiham edir, bunu “humanitar fəlakət”, hətta “soyqırım” adlandırırlar. A.Kara sözügedən etirazların bu formada qələmə verilməsini ciddi tənqid hesab edib.

Ermənistan tərəfindən 30 illik işğal dövründə Azərbaycan əraziləri ekoloji soyqırımına məruz qalıb. Bu da biomüxtəlifliyə ciddi ziyan vurub. Hazırda Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir. Bu gün biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir.

Rizvan FIKRƏTOĞLU, “Xalq qəzeti”

Azərbaycanın müstəqil siyasət aparması və özünə dost ölkələr seçməsi bəzi region ölkələrini qıcıqlandırmamalıdır. İran bu baxımdan ön sırada gəlir. İslam respublikası Azərbaycana qarşı çıxır, Ermənistanla hərbi dəstək verir. Son illərdə isə mövcud tendensiya daha aşkar xarakter almaqdadır. Nəzərdən qaçırmamalıyıq ki, fars molla rejimi özünün anti-Azərbaycan ritorikasına ölkə mediasını da alət etməkdədir. Bu baxımdan İran jurnalisti Xəyal Müəzzinin yaydığı məlumat da diqqət çəkməkdədir. Aşkar hiss olunur ki, media təmsilçisi Bakını, bütövlükdə, İslam dünyasında gözənd salmağa cəhd göstərir.

İranın Azərbaycan xofu



Jurnalist bildirib ki, İsrailin “Haarets” qəzeti Tel-Əvivin Bakıya silah satması ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində müəyyənənlib ki, ölkəmizin “Silk Way” aviasirkəti 2016-cı ildə İsrailə 92 reys edib. 2020-ci ilin Vətən müharibəsi günlərində isə reyslərin sayı daha da artıb. Bunun əvəzində, guya, İsrail Azərbaycandan neft məhsulları və İrana çıxış əldə edib.

“Haarets”in iddiasında dəqiq nələrin əksini tapdığını bilmək, iranlı jurnalistin məsələyə qərəzli yanaşması nəticəsində müşkülə çevrilsə də, media nümayəndəsinin Azərbaycanda İsrailin İranın nüvə obyektlərinə hücumu üçün gizli aeroportun olduğunu xüsusi vurğulaması diqqətdən yayınmır. Heç şübhəsiz, belə bir mülahizə sıradan məqam sayıla bilməz. Nəzərə alsaq ki, X.Müəzzin kimi jurnalistlər Tehranı idarə olunur, deməli, İran hakimiyyətinin onun təqdimatını ölkəmizə silahlı hücum gerçəkləşdirmək üçün bəhanəyə çevirməsi də mümkündür.

Bəli, bu cür məlumatların hansı məqsədlərə xidmət etdiyi, nə üçün yayıldığı məlumdur. Əlbəttə, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə sonrakı irəli sürdüyü şərtlər, xüsusən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi İranı qane etmir. Tehran bu mövqeyini hələ müharibə günlərində də göstərmişdi. Konkret olaraq, Zəngilan və Qubadlının azad edilməsi uğrunda apardığımız hərbi əməliyyata mane olarkən. Sonra isə İran hakimiyyəti Azərbaycanın Türkiyə ilə quru yolunun bərpasına mane olacağını bəyan etmiş, hətta bildirmişdi ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırımlı xətdir.

İran jurnalistinin gəldiyi qənaət cəfəngiyyatdan başqa bir şey deyil. Əlbəttə, Azərbaycan bir çox ölkələrdən silah-sursat alır. O cümlədən, ele İsraildən də. Ölkəmiz bunu gizlətmir və bu, müdafiə qabiliyyətimizin gücləndirilməsi naminə həyata keçirilən dövlət siyasətidir.

Yeni, Azərbaycanın İsraildən silah alması heç bir halda ikincinin birincini nəyəsə görə, hansısa məqsədlə silahlandırması anlamına gəlməməlidir. Hər halda silahı maddi qarşılığını ödəyib alır. Digər tərəfdən, Bakının özünün ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq üçün silah almasının hansısa üçüncü və dördüncü ölkəyə qarşı yönəldiyi məntiqi yanlışdır. Amma İran belə təqdimatları yanlışlıq saymır, çünki ölkə hakimiyyəti xofludur. Necə deyərlik, xain xoflu olar.

Bəli, İranın Azərbaycana qarşı xain hərəkətlərinin sayı-hesabı yoxdur. İslam respublikası ərazilərimizin 30 ilə qədər Ermənistanın işğalı altında qalmasında maraqlı olub, hətta, ermənilərin dini abidələrini donuz saxlamaqla murdarlamalarına seyrçi qalıb. Onun şəhər, kənd və qəsəbələrimizin talan edilməsində erməni qardaşları ilə əlbirliyi faktlarla sübuta yetirilmiş acı həqiqətdir.

Amma Azərbaycan heç vaxt İrana xəyanət etməyib. Tehrana qarşı beynəlxalq miqyaslı sanksiyaların tətbiq edildiyi, hücumların gündəmə gəldiyi zamanlarda öz ərazisini anti-İran müharibə plasdarmına çevirməkdən imtina edib. Hətta, uzun illər dost İsraildə səfirliyimizin olmaması da ehtiramdən qaynayırmı. Ancaq bunun qarşılığında nə görmüşük? İranın işğalçı ilə əlbirliyini. Baxın, indi də X.Müəzzin kimi jurnalistlərin döviyyəyə buraxıldığını, onların ölkəmizə qarşı hədyanlarına meydan verildiyini görürük. Azərbaycan İsraildən silah almasına xüs-

si rəng qatmaq, üstəlik, Azərbaycan ərazisində İrana zərbə üçün gizli hava limanının mövcudluğunu iddia etmək cəfəngiyyatdır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Ekspert rəyi

Tural İSMAYILOV, politoloq



İranın Azərbaycana qarşı informasiya təxribatları müxtəlif dövrlərdə də olub, indi də davam etməkdədir. Əslində, İran hakimiyyəti rəasional qərarlar alıb ölkə daxilində aylardır davam edən xalq etirazlarının qarşısının alınması üçün tədbirlər görmək əvəzinə, regionda gərginlik yaratmaqla məşğuldur.

Tehranın İsrail kartından istifadəsi ideoloji təxribatdır. Molla rejimi xalqın başını qatmaq, eləcə də ölkədəki etirazlardan diqqəti yayındırmaq üçün bu kartdan yararlanmaq yolu tutur. Tarix boyu İran hakimiyyətləri ayaqda tutan əsas məsələlərdən biri məhz xarici düşmənin axtarışı, bu fonda İsrail və onunla guya müttəfiq olan ölkələri göstərmək olub. Çağdaş dövrlə ayaqlaşmayan, geridə qalmış, əsassız düşüncə üzündən hazırda İranın sosial-iqtisadi dayaqları mövcud deyil və ölkə çox ciddi siyasi çalxalanmalarla üz-üzə qalıb. Deməli, “ənənəvi” təbliğat da əhəmiyyətini itirib. İran xalqının düşməni xaricdə deyil, daxiləki mollalardır. Ölkə vətəndaşları bunu hər ötən gün daha çox dərk edir və adekvat addımlar atırlar.

Azərbaycanın isə İsrailə müttəfiqliyi, əlbəttə, mövcuddur. İsrail ölkəmizin ən yaxın dostlarından biridir. Torpaqlarımızın işğalı faktına obyektiv qiymətin verilməsində, eyni zamanda, postmünaqişə dövründə Qarabağda həyata keçirilən abadiq-quruculuq işlərində İsrail vacib ölkələrdən biri qismində çıxış edir. Azərbaycan da multikultural ölkə kimi, həm də yəhudilərin ikinci Vətənidir.

Amma Azərbaycanın İsrailə münasibətləri heç zaman üçüncü dövlətə qarşı yönəlməyib. Hesab edirik ki, İrandakı hərbi-siyasi və dini rəhbərlik də bunun yaxşı fərqindədir. Sadəcə olaraq, bizə qarşı düşmənçilik mövqelərini, eyni zamanda, Ermənistanla maddəhliq edən simaların si-ğortalamaq üçün İsrail kartı ilə Azərbaycana qarşı informasiya hücumları həyata keçirirlər. İran cəmiyyətində ölkəmizə münasibətdə düşmənçilik ab-həyası yaratmağa çalışırlar. Amma istənilən halda, dünyanın İrana heç bir inamı və etimadı qalmayıb.

Azərbaycan–Ermənistan gərginliyi Moskvadan necə görünür?

Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaz cəbhəsinə şimaldan baxış

Rusiya Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində Avropa İttifaqının tərkibində alman polisi və fransız jəndarmının təmsilçilərinin də yer aldığı mülki missiyanın fəaliyyətə başlamasından narahatdır. Ölkənin istər rəsmi, istərsə də digər siyasi dairələri bu narahatlığı ifadə edən fikirlərini diqqətə çatdırmaqdadırlar. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurma riskinin artdığı hazırkı dövrdə Aİ missiyanının necə effektiv olacağı, həmin missiyanın təmsalında Qərbin Cənubi Qafqaza nüfuz etməsi, habelə, Rusiyanın regiondan çıxarılması cəhdləri ilə bağlı müzakirələr də artmaqdadır. Bu baxımdan Kremlin Aİ-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kiril Loqvinovun “RIA Novosti”yə müsahibəsindəki fikirləri, ilk növbədə, diqqət çəkməkdədir.

K.Loqvinov bildirib ki, Avropa İttifaqının Ermənistanda missiyanının fəaliyyətə başlaması Brüsselin Rusiyanın vasitəçiliyiylə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində əldə etdiyi nəticələrdən istifadə edərək, post-sovet məkanında öz yerini tutmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, burada daha bir əhəmiyyətli anti-Rusiya komponenti Moskvanın regionda təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyidir.

Qeyd edək ki, Loqvinovun söylədikləri Aİ missiyanının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə əlaqədar Rusiyadan ardıcıl şəkildə səslənməkdə olan tənqidlərin tərkib hissəsidir. Yada salaq ki, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə istəklərini “kobudluq” adlandırmışdı. Onun sözlərinə görə, bu siyasət münasibətinin həlli üçün deyil, tam əks məqsədlərlə həyata keçirilir.

Bu baxımdan RF Xarici İşlər naziri Sergey Lavrovun məsələyə münasibəti də önəmlidir. Lavrov M.Zaxarovanın haqqında söz açdığımız mövqeyinin səslənməsindən daha əvvəl bildirmişdi ki, Aİ-nin Cənubi Qafqazdakı mülki missiyanı bölgədə əlavə qıcıqlandırıcıların yaranması effekti verən presedentdir.

Əlbəttə, Lavrov Bakıda fevralın 28-də keçirdiyi mətbuat konfransında da bildirmişdi ki, Avropa İttifaqının Ermənistan ərazisindəki missiyanı onların (Rusiya və Ermənistanın – red.) münasibətlərindən (soyuqluqdan – red) sui-istifadəyə görədir. Lavrov, hətta qurumun missiyanının əsassızlığını da dilə gətirmişdi: “Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edərək, şübhəli monitorinq missiyanı

nı irəli sürür. Bununla bağlı funksiyalar, mandat, müddət baxımından ölkələr arasında münasibətlərin normallaşdırılması səylərinə xələl gətirə biləcək çoxlu suallar var”.

Qeyd edək ki, Lavrovun nəzərdə tutduğu suallara, eləcə də digər məqamlara Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonov özünün “Don kazakı” telegram kanalında aydınlıq gətirib. Politoloq “Qarabağ açarı” və Rusiyanın Cənubi Qafqazdakı mövqeləri” adlı məqaləsində, eyni zamanda, Ermənistanın 5 mart tənqidatı ilə təhlil edib və ümumən dörd məqamın üzərində dayanıb.

1. Qarabağda yeni silahlı insidentlər. Gərginlik artır. Ultimatumlar bu sahədə yeni taktika olmasa da, aydındır ki, bunlar güclə dəstəklənəndə risklər daha da çoxalacaq;

2. Rusiya üçün Qafqazda bu məqam xüsusi əhəmiyyət kəsb edir, ona başlıca məqam da demək mümkündür. Bu, baş moderator rolunun qorunub saxlanmasıdır (hətta Qərblə artan rəqəbat və “Türkiyə ilə rəqəbat tərəfdaşlığı” şəraitində). Moskva həm Ermənistan, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması, avtomatik olaraq Gümrüdə bazanın (oradakı Türkiyə ilə sərhəddə dayanmış Rusiya hərbi bazasının – red.) çıxarılmasına səbəb olacaqdır. Bu, İrəvanın media PR-ı yox, Qərbə yönəlməsidir. Nəzərə alaq ki, ən azı, iqtisadi cəhətdən Azərbaycan artıq Qərb layihələrinə əhəmiyyətli dərəcədə inteqrasiya olunub (dolayısı ilə politoloq Azərbaycanı sonra Ermənistanın da Rusiyanın orbitindən çıxmasından ehtiyatlandığını bildirir – red.).

3. Rusiyanın kənarda dayanmasını kimlə belə və lənət hesab edir, kimləsə mühüm resurs. Aydındır ki, bu, həm qazanc gətirir, həm də Moskvanı bir çox azimutlarda məhdudlaşdırır. Amma bu gün İrəvan və ya Bakı arasında hansısa “son seçim” etmək düzgün deyil. Variantlar, əlbəttə ki, var, lakin onlardan qaçmaq daha yaxşıdır. Mümkün neqativ ssenarilər rəqiblərimizə təklif etmək istəmirəm. Amma prinsipcə onlar açıq olan sirlərdir. Lakin onu da nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi Moskva üçün Gürcüstanda yaranmış müsbət tendensiyanı dondurulmasına gətirib çıxaracaq. Aydın məsələdir ki, Türkiyənin bütün platformalarda (təkcə Qafqaz deyil, Suriya və Ukrayna) səsi daha çox çıxacaq. Beləliklə, “Qarabağ açarı” uğrunda mübarizə aparmaq vacibdir. Minimum itkə və maksimum fayda ilə.

4. Ermənistanla Azərbaycan arasında Rusiyasız sülh yaranı bilərmi? Moskvanın iştirakı olmadan Cənubi Qafqazda regional nizam mümkündürmü? Beynəlxalq siyasətdə hər şey mümkündür. Tərixdə elə dövrlər olub ki, Rusiya dövləti müxtəlif formalarda Qafqazda olmayıb və ya orada minimal mövcud olub. Nəhayət, Balkanlar Rusiyanın iştirakı olmadan “sakitləşdirildi”.

Politoloq Markedonovun fikrincə, kimlərsə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla onun, guya, imperiyanı ambisiyalarına zərər vurduqlarını düşündürərsə, yanılırlar. Çünki Rusiya özü Qafqaz dövlətidir. “Bunu bir dəqiqə belə unutmamaq olmaz. Ona görə burada məsuliyyət Moskva üçün xüsusiər. Başqa bir emosional və psixoloji məqam var: istənilən ölkə yaxın qonşuluğundakı təhlükəsizliyə xüsusi münasibət göstərir.

Markedonovun fikrincə, Qərb potensial sülhməramlı kimi, uzaq periferiyadadır. Bununla belə, regionda da fəaliyyət göstərsin və bundan sonra da fəaliyyət göstərəcək. “Ancaq onun “qışqırmadan”, “vızıldamadan” davranması lazımdır. Təfərrüatlarla və nüanslarla varmaq isə, politoloqun qənaətinə, Rusiyanın səlahiyyətidir”, – deyər Markedonov vurğulayıb.

Ə.RÜSTƏMOV,
“Xalq qəzeti”

Ermənistanın anladığı dil – ultimatum ... bıçaq sümüyə dirənib

Keçmiş Sovet dövrünün məşhur cizgi filmlərindən birindən götürülmə və sonradan, zərb-məsələ çevrilmiş deyim var: mən qorxaq deyiləm, amma qorxuram. Azərbaycan Müdafiə Nazirliyinin martın 6-da yaydığı bəyanata Ermənistan cəmiyyətində, eləcə də separatçı rejimə verilən reaksiyalar, məhz, həmin deyimi xatırladır. Ermənistan siyasətləri, eləcə də, separatçılar həm qorxmadıqlarını bildirirlər, həm də qorxuqları aşkar görünürlər.

Ölkəmizin Müdafiə Nazirliyinin məlumatı Rusiya Müdafiə Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletəndə faktların təhrifinə, həqiqəti əks etdirməyən fikirlərin yer almasına etiraz motivlərini özündə birləşdirməklə yanaşı, Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı tədbirlərin görülməsinə dair xəbərdarlıq məhəyyəti daşmışdı. “Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə

lərini 30 ilə yaxın müddətdə apardıqları kimi müstəqil aparsınlar, Laçın yolundan rahatca hara istəyirlər gedib-gəlsinlər, bölgəyə silah-sursat daşsınlar və güclənəndə yenidən işğalçılıq niyyətlərinə qayıtsınlar. O da görünür, separatçı rejimdə elə bilirmiş ki, Bakının hazırkı dialoq yanaşması, ölkəmizin Qərbin bəzi dairələrinin bölgədə humanitar böhran yarandığına dair fikirlərindən çəkinməyinin nəticəsidir. Halbuki, heç də belə deyil. Dövlətimiz hər zaman bəyan edib ki, Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır. Təbii ki, bunu istəsələr. İstəsələr, Laçın yolu ərazini tərk et-



və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərkisilahl edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”, – fikirlərinin əksini tapdığı məlumatın sonunda əsas vurğu buna qoyulur: “Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”.

Əlbəttə, Laçın yolunda nəzarət rejiminin təbiiqi mütləqdir. Bunu qaçılmaz edən yalnız 5 mart tənqidatı deyil. Əvvəllər də analoji hallar yaşanmışdı. Proseslər ona doğru gedirdi. Ermənistan hakimiyyəti başqa çıxış yolu qoymurdu. Elə indi də öz “ampluasındadır”. Ötən iki ildən artıq müddətin mənzərəsi göstərir ki, qorxaqlar, guya, qorxmadıqlarını göstərib tənqidatlar törədir, nəticədə ya mülki şəxslərimiz, ya da hərbiçilərimiz həyatlarını itirirlər. Nəzərə alsaq ki, ötən müddətdə Qarabağ ərazisinə minlərlə daşınıb, o zaman itkilərimizin bundan sonra da artacağıni düşünməyə əsas var. Deməli, sərt tədbirlər görülməsinin də vaxtıdır. Bunu Ermənistan siyasətləri yətinəncə dərk edirlər. Dediymiz kimi, onların əndişəyə düşdükləri aşkarlır. Sadəcə, tipik erməni xəstəliyinin təsiri ilə düzgün adekvat addımlar atmır, siyasi istəriləni gücləndirirlər. Bəli, hazırda Azərbaycanın Müdafiə Nazirliyinin məlumatının xəbərdarlıq motivi Ermənistanda və Qarabağdakı separatçı rejim daxilində iştirək vəziyyət doğurub.

Əvvəla, ondan başlayaraq ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan martın 6-da bölgənin erməni siyasi qüvvələrinə və yerli idarəçilikdə təmsil olunanları bir yere toplayaraq, “Təhlükəsizlik Şurasının” genişləndirilmiş iclasını keçirib. İclasda Azərbaycan MN-nin ultimatum olaraq qiymətləndirilən xəbərdarlıq müzakirə olunub. Arutyunyan bildirib ki, martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycan nümayəndələrlə keçirilmiş görüşdə erməniləri təmsil edən nümayəndə Azərbaycan tərəfindən irəli sürülmüş inteqrasiya məntiqinə, yeni Qarabağ ermənilərinin müzakirə edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.

Əlbəttə, həmin danışıqların detalları Azərbaycan tərəfindən açıqlanmayıb, yalnız ümumi məsələlər üzərində dayanılıb. Cəmiyyətimizə açıqlanan dialoq mühtidinin pozitiv ovqatıdır. Heç şübhəsiz, bunun özü də qarşı tərəfə düşünmək şans verməkdir. Ancaq Arayikin açıqlaması göstərir ki, erməni anlayışındakı şans separatçılıq üçün perspektiv yaratmaqdan başqa bir şey deyil: “Cənab Şəhramanyan (Görüşdə Qarabağ ermənilərini nümayəndə heyətinə başçılıq edən şəxs. Separatçı rejimdə “Təhlükəsizlik Şurasının” katibi Samvel Şəhramanyan – red.) bunun qarşısını aldı və dedi ki, əgər siyasi məsələlər müzakirə edilsə, bu, ancaq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması olmalıdır”.

A.Arutyunyanın növbəti fikirləri də Qarabağ ermənilərinin ölkəmizə inteqrasiyası ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə, tamamilə, ziddir. Baş separatçının sözlərindən hasil olan qənaət budur ki, onun düşüncəsində haqqında söz açdığımız inteqrasiya məsələsi yalnız bölgənin sosial problemlərinin həlli üzərindədir. Təxminən belə: Azərbaycan bizi dolandırın, biz Qarabağa müstəqillik məsələsini qabartmaq, ancaq ondan geri də durmayaq. Yəni, qeyri-müəyyənlik davam etsin, separatçılar da öz-

mək üçün açıqdır. Ancaq hazırkı durumdan bu nəticəyə gəlik ki, bölgədə yaşamaq istəməyənlər asfalt deyil, torpaq yolu seçirlər...

Əlbəttə, məsələnin Ermənistan və onun dəstəklədiyi separatçı rejim tərəfindən indiki dərk forması ölkəmizi razı sala bilməz. Bunu A.Arutyunyan da bildirir. Separatçıbaşının sözlərinə görə, onlara müəyyən kanallar vasitəsilə Bakının mövqeyi çatdırılıb. Mövqə isə budur ki, ya Qarabağın ermənilər yaşayan hissəsi Azərbaycana inteqrasiya olacaq, ya da mövcud problemlər həllini tapmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaqdır. Arutyunyan təklifimizi artıq rədd etdiklərini deyib və əlavə edib ki, bu, təkcə “Təhlükəsizlik Şurasının” qərarı deyil, həm də “xalqımızın böyük əksəriyyətinin müstəqillik hüququmuzdan dönməyəcəyimizə dair razılığı və özünüdərə istəyidir”.

Göründüyü kimi, separatçı rejim, necə deyirlər, odla oynamaq baredə qərar verib və heç şübhəsiz ki, bu qərar İrəvandan qaynaqlanmaqdadır. Elə bu səbəbdən Ermənistan siyasətləri artan gərginliyin silahlı qarşıdurmaya çevilmək təhlükəsini qabardırlar. Azərbaycan üçün başqa çıxış yolu qoymadıqlarının yaxşı fərqləndirirlər. Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan da özünün şüvən ritorikası ilə bu fikirdə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan yeni tənqidat hazırlayıb, hazırkı durumda beynəlxalq birlik Ermənistanı və Qarabağa hücumlarını qarşısını almalıdır. Marukyan 5 mart insidentini təcavüzün xəbərdarlığı qismində gördüyünü açıqlayıb.

Bəli, erməni siyasətlər ölkə rəsmilərinin apardıqları siyasətin bıçağı sümüyə dirəndiyini anlaşırlar. Görünür, buna qəsdən gedirlər. Elə hesab edirlər ki, baş nazir Nikol Paşinyan iqtidarlının Qərb yönümlü siyasətinin artan fazası hər cür həyasızlığın cavabı qalacağıni təminat faktorudur. Çox güman ki, 5 mart tənqidatı da arxayınlıqdan irəli gəlib. Buna görə Azərbaycan dialoq məntiqini əhəmiyyətini azaltmaq yolu tuturlar. Belə mövqədə olanlardan biri də politoloq Tigran Abramyanıdır. O bildirir ki, “Bakı dialoq aparmır, sadəcə olaraq, öz tələblərini yerinə yetirməsinə çalışır. Onlardan biri Laçın dəhlizində keçid məntəqəsinin yaradılmasıdır. Məhz bu məqsədlə Qarabağ polisinin (Ermənistanda qanunsuz hərbi birləşməni polis kimi təqdim edirlər – red.) məşını atəşə tutulub. Bu hücumun məqsədi o idi ki, Qarabağ özü üçün alternativ kommunikasiyalar yarada bilməz və Laçın dəhlizi vasitəsilə mövcud olan yeganə kommunikasiya Azərbaycana təbə olmalıdır”.

Abramyanın fikirlərindən görünür ki, Ermənistanda Azərbaycanın istəyinin beynəlxalq hüquqdan da prinsiplərindən irəli gəldiyini anlamıyaq istəmirlər. Anlamaq istəmirlər ki, Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaq Bakının haqqıdır. Bu haqq həm də Qarabağ ərazisindəki bütün erməni silahlı birləşmələrinin Ermənistanı tərk etməsi üçün tələbdir. Tələb yerinə yetirilməyəndə, əlbəttə, ultimatum dili ilə danışıqlımdır. Digər erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskənderyan açıqlamasında bu dili Ermənistanı və Qarabağdakı separatçı rejimə təzyiq vasitəsi kimi qiymətləndirib. Haqqında söz açdığımız beynəlxalq hüquq məntiqində keçid məntəqəsinin, təzyiq dilinin məqbulluğuənu qəbul edərək hesab edək ki, İsgənderyan haqlıdır. Çünki Ermənistan hakimiyyətinin, bütövlükdə erməni siyasi istablaşmasının anladığı dil də elə budur.

Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”

Riyakarlığın dərəcə fərqi

Əslində, riyakarlıq insana xas ən naqis xüsusiyyətlərdən sayılsa da, mənbəyindən, tarixi şəraitdən və ətrafındakı geomühitdən asılı olaraq, tədricən, “infeksion xəstəliyə” də çevrilə bilər...

Artıq bütün kartların açılıb masanın üstünə qoyulacağı məqama yetişmişik. Bunu otuz ildən artıq davam edən, SSRİ-nin məzarını qazmış, son gedişlərini yaşayan Qarabağ münasibətinə şamil etmək tam məntiqli olar. Deyəsən, istər cavan, istərsə də qoca dünyanın güclü və zəif bütün oyunçuları bu məqamın yetişdiyini yaxşı başa düşür və bu səbəbdən də oyunun klassik qaydalarını pozmağa başlayıblar. Bunun lokal miqyasda əyani sübutunu Rusiya Müdafiə Nazirliyinin erməni separatçıların Xəlfəli yolunda törətdiyi qanlı olaya münasibətində və yaydığı məlumatında görmək mümkündür.

Sərrast verilmis layiqli cavab

Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazisində, öz yolumuzda Ermənistan ordusunun tör-töküntülərinin özbaşınalığına göz yummağı bir yana, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletəndə də bizi itirən etməyə girişib. Guya, hərbiçilərimiz bu yolda “pasport və viza” xidməti həyata keçirən erməni polis əməkdaşları”nı gülləbaran ediblər. Azərbaycan Müdafiə Nazirliyinin bölgəyə sülh yaratmağa hərbi kontingentinin göndərmiş Rusiyanın müvafiq qurumuna cavabı bu dəfə sərrast və daha kəskin oldu:

“Martın 6-da Rusiya Fəderasiyası Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletəndə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi baredə yayılan məlumat da həqiqəti əks etdirmir”.

Əgər Rusiya MN yaydığı məlumatın istinad ünvanını göstərmirsə, deməli, açıq-aşkar insidentə birtərəfli yanaşılıb, yalnız ermənilərdən aldığı xəbəri əsas götürüb.

Riyakarlıq yoluxucu virusa çevriləndə

Ermənistan mediasını, ölkənin sosial şəbəkə seqmentini izləyəndə belə qənaətə gəlmək olar ki, Rusiya Müdafiə Nazirliyinin informasiya mənbəyi məhz bu platformadır. Deyəsən ruslar, konkret Qarabağ məsələsində riyakarlıq üsulunu elə ermənilərdən əxz ediblər. Sadəcə, haylar hər zaman yalanı, şər-böhtanı, riyakarlığı aşkarda edirdilər, onların şimalı ağası isə gizlincə və üstüörtülü. İndi məlum olur ki, başqar övladına xas bu naqis cəhətin yoluxucu virus kimi yayılma versiyası da varmış. Kartların özü çevrilib, hər şey göz qabağındadır. Yəni, ruslar riyakarlığın, ən azından, hərbi müstəvidəki çeşidini məhz haylardan öyrəniblər. Bu iki diaqnoz arasındakı yeganə fərq “infeksiyanın” dərəcəsidir.

Ermənistan mediasının, onların siyasi ekspertlərinin tənqidatla bağlı tirajladığı tezislərinə, şərhələrinə, “interpretasiyalarına” fikir verin: “Pasport-viza rejiminə nəzarət edən erməni polisleri”, “erməni polisi ilə Azərbaycan hərbiçiləri arasında atışma”, “Artsaxın Daxili İşlər Nazirliyinin polisleri güllələnilib”, “problemi sadəcə qonşularımızla barışmaq yolu ilə həll etmək olmaz”, “Rusiya sülhməramlıları olmadan Bakı ilə heç bir məsələdə razılaşmaq mümkün deyil”, “Bakıdan səslənən bəyanatların məqsədi Artsaxı etnik təmizləməyə məruz qoymaqdır” və s. bu qəbildən olan siyasi sayıqlamalar, xəstə təxəyyülün məhsulu olan fərziyələr və riyakarcasına ağlaşımlar.

Zəruri və qəti tədbirlər görülməli

İrəvan Qarabağın erməni sakinlərinin özlərinin uydurduğu, olmayan problemini beynəlxalq arenaya daşımaq

cəhdlərindən hələ də əl çəkmək istəmir. Paşinyan iqtidarı bu məsələdə ən çox da, etəyindən əl çəkmədiyi Fransa başda olmaqla, Avropadan nəsə umur. Fəqət, bu zaman ortadakı realığı, çılpaq həqiqəti görməzdən gəlir. Rəsmi İrəvanın doğrudanı buu dərk etməyə azacıq ağılı, dərrakəsi yetmir ki, Bakı artıq onlara güvənərini itirmiş həmin Avropa nəhəngləri, eləcə də beynəlxalq güc mərkəzləri üçün enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir.

Azərbaycan Müdafiə Nazirliyinin cavab-məlumatında Moskvaya “Rusiya sülhməramlı kontingentinin üzərinə düşən vəzifələri yerinə yetirməli olduğu” xatırladılır. Ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhyaratma missiyanının əsas vəzifəsi 2020-ci il 10 noyabr Bəyanatında göstərilirdi ki, qanunsuz erməni hərbi birləşmələrini Qarabağdan çıxarılması idi. Bəs, adına Ermənistan ordusu deyilən bu tənqidatçı-quldur dəstələri torpağımızdan niyə çıxarılmır? Axtı, səbrin də bir həddi var.

“Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərkisilahl edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.

Fikrimizcə, rəsmi İrəvan kimi, Kremlin də Azərbaycan Müdafiə Nazirliyinin bu cavab-məlumatındakı xəbərdarlıq notlarının yətinəncə ciddi və birmənalı olduquna şübhələr qalmaqacaq. Necə ki, Azərbaycanın tezliklə həmin Laçın yoluna, Ermənistanla hələlik şərti sərhədimizin digər təmas nöqtələrinə nəzarət rejimini təmin etmək üçün sərhəd-keçid məntəqələrini quracağına da əmindirlər.

İmran BƏDİRXANLI,
“Xalq qəzeti”

Heydər Əliyev və Azərbaycan qanunun aliliyi



Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədrbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq.

Ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi dahi Heydər Əliyevin adı, müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsində ki, azərbaycanlıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.

Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, Sovetlər dönmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqda xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmışdır.

Heydər Əliyev Azərbaycanın ən mürekkəb və taleyüklü dövrlərində müstəqilliyə yenidən qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırıb, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti ilə özünə qədr Azərbaycanca rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadi tənəzlülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdır. 1993-cü ilin iyununda, mürekkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi düşmüşdür.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən müntəzəm islahatların mühüm istiqamətini təşkil etmişdir.

Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq,

hər bir strukturun fəaliyyətinə böyük diqqət göstərən ümummilli liderin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sistemində daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.

Ümummilli lider Heydər Əliyev 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri-səğlam mühiti, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yoxlamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmiş və bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir. Prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilib, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliyyətinin əsas istiqaməti olmuşdur.

Prokurorluğun fəaliyyətini tənzimləyən yeni qanunvericilik qəbul olunduqdan sonra bir sıra qurumlar ləğv edilmiş, Baş Prokurorluğun struktur qurumları yenidən təşkil olunmuşdur.

Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələbləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmişdir. Dövlət başçımızın rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə uğurla davam edən inkişaf prosesləri məntiqi ardıcılıqla bir-birini tamamlayır. Azərbaycanda modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir, güclü ordu qurulur, ölkəmizdə informasiya cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır. Bu gün informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinə iqtisadi islahatlar dövrü kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Cənubi Qafqaz regionunun, ümumilikdə, Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı global layihələrdə ölkəmizin əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini təmin etmişdir.

Əldə olunan diplomatik uğurlarla yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsi nəticəsində mümkün olmuşdur.

Bu birlik özünü 44 günlük Vətən müharibəsi dövründə də göstərdi. Müharibə iki cəbhədə gedirdi: döyüş meydanında və kütləvi informasiya vasitələrində. Azərbaycan həm döyüş meydanındakı müharibədə, həm də informasiya müharibəsində qalib gəlirdi. Prezident İlham Əliyev yorulmadan kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dünya ictimaiyyətinə həqiqətləri, erməni təxribatları, mülki əhəlimizə qarşı törədilən terror aktları barədə məlumatları çatdırırdı, dövlətimizə qarşı qarayaxma kampaniyası aparmağa çalışan kütləvi informasiya vasitələrinin nümayəndələrini tutarlı arqumentləri ilə susdururdu.

Unutmadanlıy ki, Müasir Azərbaycan Ordusunun əsasının qoyulması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet İttifaqı dövründə təzyiqlərə baxmayaraq azərbaycanlıların hərbi peşə ilə məşğul olmalarına dəstək verirdi, general Cəmiş Naxçıvanskiyinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail olmuşdur. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olundu, peşəkar hərbçilər yetişdirildi.

Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

2023-cü il may ayının 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ilı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar 13 dekabr 2022-ci il tarixdə Baş Prokurorluq üzrə Tədbirlər planı təsdiq olunmuşdur.

Mehman XANKİŞİYEV,
Şəki rayon prokuroru,
baş ədliyyə müşaviri



Sürixdə Azərbaycan–Türkiyə birgə yubiley təntənəsi

İsveçrənin Sürix şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə yubiley əmərəsimi, “Xəzərdən Egəyə – unudulmayan əsərlər” adlı konsert proqramı təşkil olunub.



Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin təşkilatçılığı və Sürix Türk Musiqi Cəmiyyətinin iştirakı ilə təşkil edilən yubiley konsertində diplomatik korpusun, Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsveçrədəki səfəri Fuad İsgəndərov və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vəqif Seyidbəyov iki tarixi yubileyin eyni vaxtda qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndiriblər. Səfir ulu öndərin müasir dövlətimizin qurucusu kimi tarixi rolundan söz ətrafı açıb. Sədr müavinini isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunan silsilə tədbirlər keçirdiyini qeyd edib.

Mərasimdə ölkəmizin diaspor təşkilatlarının sistemli və müntəzəm fəaliyyətinin əsasının görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğu, bu siyasətin Azərbaycan Prezidentinin tövsiyələri, diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyi vurğulanıb.


Mərasimin bədii hissəsində Sürix Türk Musiqi Cəmiyyəti xorunun ifasında konsert proqramı təqdim edilib. Xor-meyster Pınar Dönmez rəhbərliyi ilə xorun və Türkiyədən gəlmiş sənətçilərin ifasında “Ölkəm”, “Ayrılıq”, “Nərdəsən sən”, “Yəməni türkü”, “İncəkdən bir kar yağar”, “Qubanın ağ alması”, “Sənə də qalmaz”, “Nazəndə sevgilim”, “Məmləkətim” və s. əsərlər səsləndirilib.

Tədbir çərçivəsində Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlər üçün ianə toplanıb.

“Xalq qəzeti”

“Bakı Gənclər Debat Forumu”

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən “Bakı Gənclər Debat Forumu” layihəsi bu il ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.



Debat forumunun məqsədi gənclər arasında “Heydər Əliyev ili”nin təbliğ olunması, nətiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərar vermə proseslərində, ictimai aktualıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

Bakı Ali Neft Məktəbində aprel-may aylarında təşkil olunanacaq forum 500-dən çox gənci əhatə edəcək.

AZƏRTAC

Füzulidə mindən çox çinar və Eldar şamı əkilib

Füzuli rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada şəhid ailələri və qazilər, inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya rayonun Əhmədbəyli, Kürdmahmudlu, Alixanlı, Kərimbəyli, Arayətılı, Əhmədialılar kəndlərini əhatə edib. Ümumilikdə ağacəkmə aksiyası zamanı 920 ədəd çinar, 200 ədəd Eldar şamı əkilib.

Yeni əkilmis ağaclara aqrotexniki qulluq göstərilib.



“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib. Nazirlikdən bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdıran FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayilov bildirib ki, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmis bir sıra fərman və sərəncamlar imzalanıb. Beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün respublikamızda əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin bu günü və gələcəyi üçün gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadını üçün nümunədir”, – deyər sözlünə davam edən Mehman

İsmayilov vurğulayıb ki, Mehriban Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. O, öz gənç fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəkələrə qaldırıb.

Tədbirdə çıxış edən nazirliyin qadın əməkdaşları ölkədə uğurla reallaşdırılan dövlət-qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin strukturlarında çalışan vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş 100 nəfər qadın əməkdaş FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq

Azərbaycan–Macarıstan əlaqələri getdikcə genişlənir, iqtisadi sahədə yüksək nəticələr əldə edilir. Prezident İlham Əliyevin bu ölkəyə cari ilin yanvar ayında səfəri çərçivəsində imzalanan sənədlər də ikitərəfli əməkdaşlığın davamlı şəkildə möhkəmlənməsini şərtləndirir.

Dövlətimizin başçısı martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadi qəbul edərkən bu barədə ətraflı danışib. Ölkə rəhbəri M.Nadin bu səfərinin əldə olunan razılığa əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan

Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 milyard ABŞ dolları məbləğində, Azərbay-



yaratdığını bildirib.

Həmin gün iqtisadiyyat naziri Mikayıl Cəbbarovla Macarıstanın iqtisadi inkişaf naziri arasında keçirilən görüşdə də iki ölkə arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait olduğu və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görüldüyü vurğulanıb.

Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir, müxtəlif sahələr üzrə əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Ümumiyyətlə, bu dost dövlət Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.

Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaşlığının daha da genişlənməsində imzalanmış strateji tərəfdaşlıq haqqında

canın isə dost ölkəyə 18,1 milyon ABŞ dolları həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.

Son illər ərzində iki ölkə arasında ticarət əlaqələri də dinamik şəkildə genişləni b. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici 47,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bununla da, hesabət ilində əmtəə dövriyyəsi 2021-ci ilə müqayisədə 34,81 faiz artıb.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb.

Hazırda Macarıstan şirkətləri tərəfindən işğaldan azad

Ekspert rəyi

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Macarıstanın Azərbaycana yatırdığı investisiyanın respublikamızın bu ölkəyə qoyduğu sərmayeden 55 dəfə çox olması (1,1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə 25 min avro ianə etməsi və digər çoxsaylı məqamlar tərəflər arasında iqtisadi münasibətlərin dinamik inkişafından xəbər verir.

Amma bu ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi olan ticarət dövriyyəsidir ki, bu, real potensialdan çox aşağıdır. Baxmayaraq ki, 2022-ci ildəki dövriyyə 2021-ci ilə (35 milyon dollar) müqayisədə 35 faizədək artaraq 47,4 milyon dollara çatıb, amma bu mövcud potensialdan qat-qat aşağıdır. Potensialın ən böyük hissəsi isə enerji təchizatı üzrədir.

Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, ixrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır. Düzdür, Rusiya–Ukrayna müharibəsi mövcud vəziyyətə mənfi təsir göstərir, müəyyən ciddi problemlər yaradır. Bu çətinliklərin aradan qal-



dırılmasında Azərbaycan önəmli rol oynayır. Çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir.

Hazırda Yunanıstan–Bolqarıstan arasında olan konnektor 3,5 milyard kubmetr qaz ötürə bilse də, onun 5 milyard kubmetrədək artırılması imkanı var. Bu isə digər ölkələrdən keçərək Macarıstanın da qaz təchizatını artırmağı şərtləndirir.

Macarıstan, həm də ötən ilin sonu Azərbaycanla Rumıniya və Gürcüstanın iştirakı ilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə, Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəql ediləcəyi nəzərdə tutulub. Bu layihənin uğurlu təchizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rol Xəzər dənizinin 157 qıqavatlıq külək enerjisi potensialının oynayacağı proqnozlaşdırılıb.

edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təqdim edilir. Dost dövlət düşməndən təmizlənmə torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir.

Macarıstan Azərbaycan ilə enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolunu daim

təqdir edir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmasının əhəmiyyətini yüksək dəyərləndirir.

Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Dövlətimizin başçısı İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən 2022-ci ilin iyulun 18-də enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmiini ən azı iki dəfə artırmağı planlaşdırıb. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair müvafiq saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara dəniz sualtı elektrik enerjisi xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutub.

Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol oynayacaq.

Bütün bunlar onu göstərir ki, iqtisadi-geostrateji üstünlüklərdən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



Tovuzun sərhəd kəndlərinə içməli su verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Tovuz rayonunun sərhədyanı bölgəsində yerləşən 7 kəndin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə rayonun Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülküllü kəndlərini əhatə edir.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülküllü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan verəcək. Quyularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən, əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq.

Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilometrlik hissəsi inşa edilib. Eyni zamanda, 150 kilometr şəbəkə su xətlərinin 111 kilometrlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində əhalinin ümumi istifadəsi üçün 690 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.

“Xalq qəzeti”

Aqroparkların ölkənin ixrac potensialına töhfəsi



birlərin görülməsi planlaşdırılır. Həmin tədbirlər sırasında aqroparkların ərazisində emal müəssisələrinin yaradılması ideyası xüsusi qeyd edilməlidir. Z.Dibirovun bildirdiyinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisəsinin yaradılması nəzərdə tutulur. Ərazisinin genişliyi ilə seçilən bu pilot təsərrüfat 2855 hektar sahəni əhatə edir.

Aqroparkın əkinə yararsız 129 hektar hissəsinin təyinatı dəyişdirilərək burada emal zonası yaradılacaq. Həmin ərazi bütün zəruri infrastrukturla təmin ediləcək.

Xatırladaq ki, 2021-ci ildə yaradılmış aqroparkda prioritetləşdirilmiş məhsulların əkinə həyata keçirilir. Həmin məhsulların da məhz elə aqroparkın ərazisində emal məqsədyönlü sayılır. Yeni yaradılacaq müəssisədə isə, əsasən, ərzaq və aqrar məhsulların emalı gözlənilir.

İZİA İdarə Heyəti sədrinin müavini, həmçinin bildirib ki, gələcəkdə aqroparkların ərazisində meyvəçilik, toxumçuluq, süd məhsulları üzrə də emal müəssisələri yaradıla bilər. Bu da investorların marağından irəli gəlir. Belə olan təqdirdə investorların aqroparkların sahibləri ilə birgə emal müəssisələrinə böyük həcmdə investisiya yatıracaqları gözlənilir.

Yeri gəlmişkən, aqroparkların gələcək inkişafı və onların kənd təsərrüfatında lokomotiv rolunu oynaması üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu barədə İZİA-nın İdarə heyətinin sədr müavini gələcəkdə aqroparkların ixtisaslaşmasına nail olmaq üçün onların klasterləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Z.Dibirov ölkədə fəaliyyətlərində nöqsanlar aşkarlanmış aqroparkların statuslarını

ləğv olunacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib. “Bu məqsədlə hazırda ölkədə fəaliyyət göstərən aqroparkların müəyyən qiymətləndirilməsi aparılır. Araşdırma ilə onların biznes-planlarına uyğun fəaliyyət göstərməli, torpaq sahələrindən düzgün istifadə etmələri aydınlaşdırılır. Qiymətləndirmə aqroparkların reyestrinin yaradılması ilə bağlıdır. İndiyədək həmin aqroparklar müəciətlər əsasında təşkil olunub. Lakin artıq aqroparkların hüquqi çərçivəsi müəyyənləşib, əsasən qəbul edilib. Hazırda reyestrinin yaradılması istiqamətində işlər aparılır” – deyə o vurğulayıb.

Z. Dibirov, həmçinin bildirib ki, aqroparklar reyestre salınandan sonra onlara qeydiyyat şəhadətnaməsi verəcək. Bu da İqtisadi Zonaların İnkişafı Agentliyi ilə aqroparklar arasında əməkdaşlığı asanlaşdıracaq. Gələcək əməkdaşlıq çərçivəsində isə aqroparkların və iri fermer təsərrüfatlarının qarşılıqlı institusional və fərdi problemlərinin həllinə kömək göstəriləcək. Bu zaman istehl və satış prosesi ilə bağlı məsələlərə yanaşı, aqroparkların maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına dəstək kimi məsələlər də yer alacaq.

Göründüyü kimi, dövlət sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi dəstək tədbirlərindən maksimum yararlanmağa çalışan fermerlər aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə yeni tipli müəssisələrin yaradılmasına daha çox həvəs göstərir. Bu da daxili bazarda ərzaq bolluğuna təminat yaratmaqla yanaşı, ixracın coğrafiyasının da getdikcə genişlənməsinə səbəb olur.

Mirbəğir YAQUBZADƏ,
“Xalq qəzeti”



Bir ildə 65 milyon ədəd şüşə qab

“Qaradağ Şüşə Zavodu” ASC-də istehsalın həcmi genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu da müəssisənin sutkalıq istehsal gücünün artırılmasına imkan yaradır. Hazırda sutkada 130 min ədəd şüşə qab istehsal edən zavodun illik buraxılış qabiliyyəti 65 milyon ədədə çatıb. Bu barədə ASC-nin istehsalat sexinin direktoru Nəsrullah Ağasıyev məlumat verib.

Ölkədə məşğulluğun təminatına mühüm töhfələr verən “Qaradağ Şüşə Zavodu” ASC-də ötən müddətdə 210 nəfər daimi işlə təmin olunub.

Bu yaxınlarda “Qaradağ Şüşə Zavodu” ASC yerli şirkətlərlə 35 milyon şüşə qabın istehsalı üzrə müqavilələr imzalayıb. Həmin müqavilələrin 2023-cü ilin doqquz ayı ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Qaradağ şüşə zavodunun səhmlərinin 85 faizi investisiya müəbiqəsinə çıxarılacaq. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidmətinin özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyevin bildirdiyinə görə, bu məqsədlə özəlləşdirmə komissiyası yaradılıb. Komissiya investisiya müəbiqəsinin layihəsini hazırlamaqla yanaşı, onun məbləğini və şərtlərini müəyyənləşdirir.

“Xalq qəzeti”

Son illər ölkəmizdə həyata keçirilən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, fermerlərə göstərilən maliyyə dəstəyi, aqrar sektorda tətbiq edilən vergi güzəştləri əkin-biçin adamında təşəbbüskarlığı və sabaha inamı xeyli artırıb. Məhz bu inamın nəticəsidir ki, hazırda aqrar sektorda qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sistemine əsaslanan yeni tipli müəssisələr yaradılır.

Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən aqroparklar xüsusi qeyd edilməlidir. Ölkənin kənd təsərrüfatının inkişafı məqsədilə işlənilib hazırlanmış yeni konsepsiyanın mühüm istiqamətlərindən sayılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatında, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında integrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.

Azərbaycanda aqroparklar 2014-cü ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsizliyin aradan qaldırılması və idxaldan asılılığın azaldılması məqsədilə yaradılıb. Ölkədə mövcud aqroparkların fəaliyyətinə nəzərdə iqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçirilir. Agentlik respublikada fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Hazırda respublikamızın 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. Ümumi ərazisi 240 min kvadratmetr təşkil edən aqroparkların layihə dəyəri 2,4 milyard manatdır. Aqropark və iri

fermer təsərrüfatlarının 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşmış. Ötən müddətdə aqroparklara 1,4 milyard manat özəl sərmayə qoyulub.

Ölkədə aqroparkların yaradılması 2022-ci ildə də davam edib. İl ərzində fəaliyyətə başlamış aqroparkların 10-u heyvandarlıq sahəsinə aid olub. Həmin müəssisələrdə isə 36,9 min tond və 2,3 min ton ət istehsal

olunub. Bu barədə İZİA İdarə Heyəti sədrinin müavini Zəmir Dibiroyv qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, aqroparklarda digər kənd təsərrüfatı müəssisələrində olduğu kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanılır. Bununla yanaşı, dövlət tərəfindən digər mühüm dəstək tədbirləri də həyata keçirilir. Ötən müddətdə investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnikanın, texnologiyaların və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt tətbiq olunub. Eyni zamanda, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 195 milyon manat güzəştli kredit verilib.

Ölkəmizdə aqroparkların fəaliyyətinin genişləndirilməsi məqsədilə bir sıra əlavə təd-

Sənaye Parkı “Made in Azerbaijan” coğrafiyasını genişləndirir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlayıb.



Adıçəkilən agentliyin məlumatında daha sonra “Alco” MMC-nin ilk dəfə Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya yağ ixrac etdiyi və həmin ölkələrə il ərzində 10 min tondan çox məhsul göndəriləcəyinin nəzərdə tutulduğunu bildirilir.

Məlumatın sonunda “Alco”da 150 növdən çox sürtkü yağı istehsal olunduğu, bu məhsulların daxili bazara yanaşı, 30-dan çox ölkəyə “Made in Azerbaijan” brendi ilə çıxarıldığı qeyd edilir.

“Xalq qəzeti”

Türk Akademiyası qardaş xalqların mənəvi xəzinəsidir

2010-cu ildə yaradılmış və 2014-cü ildən beynəlxalq təşkilat statusu almış Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elmi-mədəni integrasiya prosesini həyata keçirən qurumlardan biridir. Müsahibimiz Türk Dövlətləri Təşkilatının ötən ilin sonunda Səmərqənddə keçirilmiş IX Zirvə görüşündə bu qurumun yeni prezidenti seçilmiş soydaşımız, akademik Şahin Mustafayevdir.

– Şahin müəllim, yaxın illərdə Türk Akademiyasında hansı tədbirlər həyata keçiriləcək?

– Beynəlxalq Türk Akademiyasının fəaliyyəti dilçilik, tarix, arxeologiya, etnoqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə edir. 2023-cü il və yaxın gələcəkdə, ilk növbədə, qardaş xalqlarımızın dil sahəsində yaxınlaşması prioritet məsələlərdən olduğu üçün bu il ortaqlar terminologiyasının yaradılması istiqamətində müasir türk dillərində işlənən terminlərin müqayisəli lüğətlərini hazırlayıb nəşr etməyi planlaşdırırıq.

Termin birliyinin təmin edilməsi ilə qarşılıqlı əlaqə və anlaşma səviyyəsi daha da artacaq. Digər tərəfdən ortaqlar terminologiyasının formalaşması həm də türk elmi dilinin inkişafına təkan verəcəkdir. Çünki elmi dilin bünövrəsini də nəticədə terminlər təşkil edir.

Başqa bir layihəmiz “Avrasiyanın türkçillik toponimləri” layihəsidir.

2023-cü ildə həyata keçirəcəyimiz digər layihə isə “Türk dünyasının müqəddəs yerləri” adlanır. Məqsədimiz türk dünyası üçün əhəmiyyətli olan müqəddəs yerləri özündə əks etdirən atlası hazırlamaq və qardaş xalqlarımızın tarixi bağlarını bir daha ortaya çıxarmaqdır.

Digər mühüm layihəmiz XIX–XX əsrin əvvəllərində türk maarifçi mütəfəkkirləri ilə bağlı bioqrafik toponimlərə hazırlanmasıdır. Məqsəd türk maarifçilik hərəkatının tarixində mühüm rol oynamış mütəfəkkirlər haqqında bioqrafik məlumatlar vermək, onların ideyaları və xidmətləri barədə bilgiləri ümumiləşdirməkə yanaşı, bu görkəmli şəxsiyyətlərin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqəsini bir daha tədqiq etməkdir.

“Avrasiyada əski türk bədizləri (daş heykəlləri) kataloqu” adlanan daha bir layihəmiz isə Monqolustandan Şərqi Avropaya qədər uzanan geniş coğrafiyada qədim türklərin maddi-mədəniyyətinin mühüm bir parçası olan daşdan hazırlanmış insan heykəllərini araşdırmağı nəzərdə tutur. “Türk dünyasının 100 məşhur şəxsiyyəti” başlıqlı layihəmizin icrası da davam etdiriləcək. Yuxarıda sadalananlardan əlavə, türk xalqlarının ortaqlar tarixi və mədəniyyəti ilə bağlı bir sıra digər tədqiqat layihələrimiz də nəzərdə tutulur.

– Akademiyanın arxeoloji tədqiqatları xüsusi maraq doğuran sahələrdəndir.

– 2022-ci il Akademiyanın arxeoloji tədqiqatları baxımından uğurlu bir il olmuşdur. Monqolustanın Nomqon vadisində Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində qədim türk dövrünə aid məqbərə kompleksi və kitabənin yuxarı hissəsi aşkar olunmuşdur. Bundan başqa, bu il Sırdərya hövzəsindəki qədim oğuz şəhərlərində araşdırma aparmaq niyyətindəyik. Hazırda bu işlərə hazırlıq mərhələsindəyik.

– Beynəlxalq Türk Akademiyasında bu il hansı yeniliklər gözlənilir?

– Akademiyanın dil və tarix sahələri üzrə fəaliyyətləri davam etdiriləcək. Ancaq bu il qeyd olunanlardan əlavə, iqtisadiyyat, siyasi elmlər və hüquq sahəsində də tədqiqatlara diqqət yetirmək niyyətindəyik. Beynəlxalq Türk Akademiyası artıq Türk Dövlətləri Təşkilatı Katibliyi ilə birlikdə “Türk dünyasında iqtisadi əməkdaşlıq və integrasiya” adlı proqramın icrasına başlamışdır.

Akademiyanın dilçilik ilə bağlı işləri də davam etdiriləcək. TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun da birgə təşkilatçılığı ilə bu il Biskekdə “Beynəlxalq Türk Dili Forumu” keçiriləcək.

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2015-ci ildə yaradılan Türk Dünyası Akademiyalar Birliyinin əhəmiyyətli bir qurum olduğunu hesab edirik. Bu platformanın işini canlandırmaq istiqamətində səylərimizi artıracağıq. Bu il üçün planlaşdırdığımız digər mühüm bir tədbirimiz Şuşada keçiriləcək. Bildiyiniz kimi, bu il Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda, bu il Vilhelm Tomsen tərəfindən qədim türk əlifbasının oxunmasının 130-cu ildönümüdür. Biz bu yubileyin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında qeyd olunmasını əlamətdar hesab edirik. Bu tədbiri üzv ölkələrin UNESCO Milli Komissiyaları ilə birlikdə təşkil edəcəyik.

2023-cü ilin payızında türk xalqlarının ortaqlar tarixinə həsr olunan daha bir beynəlxalq konqresin keçirilməsini də planlaşdırırıq. Bu tədbir sırasında qədim dövr və orta əsrlərdə türk dövlətçilik tarixi, tariximizin dövrləşmə problemləri, tariximizdə şəhər mədəniyyəti və köçəri-tarixi komponentləri və digər mühüm elmi məsələlər müzakirə ediləcək.



2023-cü il bütün türk dünyası üçün mühüm olan yubileylər və tarixlər ilə əlamətdar bir ildir. Onların arasında Əbureyhan Birününin anadan olmasının 1050 illiyi, Sultan Bəybarsın 800 illiyi, Ağqoyunlu Uzun Həsənin 600 illiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Respublikasının quruluşunun 100 illiyinin keçirilməsini qeyd etmək yerinə düşər.

– Son vaxtlar ortaqlar əlifbası mövzusu yenidən gündəmdədir.

– Ortaqlar əlifba məsələsi bundan sonra da prioritetimiz olacaq. Türk Akademiyasının yaradılması haqqında Sazığın 2-ci maddəsində Akademiyanın məqsəd və vəzifələri sırasında “bütün türk dilləri üçün istifadə olunacaq uyğun əlifbanın hazırlanması” göstərilmişdir. Həmçinin Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə Toplantısında qəbul edilmiş “Türk dünyası 2040 vizyonu” sənədindəki TDT-yə üzv dövlətlər arasında daha yaxşı ünsiyyətin qurulması üçün əlifba və terminologiya sahəsində birliyin təmin edilməsinə xüsusi diqqət yetirilmişdir.

Cari ildə Türk Akademiyası nəzdində “Ortaqlar əlifba komissiyası” yaradılacaq və komissiyanın ilk iclası Biskekdə Türk Dil Qurumu ilə əməkdaşlıq çərçivəsində, “Beynəlxalq Türk Dili Forumu” proqramı üzrə keçiriləcəkdir.

Bizim əməkdaşlıq coğrafiyamız genişdir, Monqolustandan Pakistana qədər türk dünyası ilə sıx tarixi əlaqələri olan ölkələrin akademik qurumları ilə birgə fəaliyyətimiz, layihələrimiz var.

Üstəlik, biz dünyanın türkologiya mərkəzləri və alimləri ilə əməkdaşlıq edirik, bu mövzuda bütün dünyaya açıq bir qurumuq.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatı elektron informasiya sektorunun müdiri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 66

Bakı şəhəri, 21 fevral 2023-cü il

“Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2008 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərarlara edilmiş əlavələrin tam mətni ilə www.nk.gov.az və www.xalqqazeti.az saytlarında tanış ola bilərsiniz.

“Məşğulluğa Dəstək layihəsi” bölgələrdə...



Dünya Bankının maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “Məşğulluğa Dəstək layihəsi”nə diqqəti artırmaq, nəzərdə tutulan kateqoriyalara layihəyə cəlb etmək məqsədilə Saatlı və Sabirabadda ictimai dinləmələr keçirilib.

Tədbirdə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları açıqlanıb. Həmçinin müraciət və iştirak qaydalarına dair ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. Görüşün sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olun-

duğu çap materialları paylanıb.

“Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onların bir çoxu layihənin dəstəyi ilə işlərini qurub.

Qeyd edək ki, layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehlak və xidmət sahələri üzrə avadanlıqlar verilir.

Zəngəzur dəhlizinin Naxçıvan qapısı

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də hazırda ən çox diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan – Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.

Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərb arasında mühüm qovuşağa çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır.

Bir neçə gün bundan əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Şəhərdə Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli-Cəbərayıl-Zəngilan istiqamətində səfəri də bu istiqamətdə dəmir yolu xəttinin tikintisi ilə bağlı məlumatlandırma məqsədi daşıyırdı.

Horadizdən Ağbəndədə dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə başçısı İlham Əliyevin 2021-ci il 13 mart tarixli müvafiq sərəncamına əsasən başlanılıb. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə 140,6 kilometrdir. Layihə üzrə 9 stansiyanın tikintisi nəzərdə tutulub. Bunlar Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd stansiyalıdır.

“Azərbaycan Dəmir Yolları”nın tikintiyə nəzarət idarəsinin şöbə rəisi Kənan Rzayev bizimlə söhbətində bildirdi ki, Horadizdən Ağbəndədəki tikintisi aparılan dəmir yollarında 41 körpü, 22 avtomobil keçidi, 3 tunel, 2 qalereya, 4 heyvanlar üçün keçid, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi, o cümlədən 70 ədəd yoldəyişən, 110,4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulmaqla, ümumilikdə 469 ədəd mühəndis qurğusunun tikintisi nəzərdə tutulub. Öyrəndik ki, ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin 60 metr enində miniatemiləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə isə miniatemiləmə işləri davam edir.

Müsahibimiz bildirdi ki, adıçəkilən dəmiryolu xəttində tikinti işləri üç mərhələdə aparılır. Birinci mərhələ 0-30 kilometr, ikinci mərhələ 30-85 kilometr, üçüncü mərhələ isə 85-110,4 kilometr məsafəni əhatə edir. 60 kilometr uzunluğunda dəmir yolunda relslər quraşdırılıb, 300-ə yaxın mühəndis qurğularının işləri yekunlaşıb. Hazırda işə yolun



62-72-ci kilometrində dəmiryolunun torpaq yatağı və mühəndis qurğularının tikintisi davam etdirilir.

Bunu da qeyd edək ki, bu dəmir yolu xətti, eyni zamanda, Həkəri çayının üstündən keçir. Horadiz-Ağbənd dəmiryolu xəttinin 65-ci kilometrliyində çayın üzərində salınmış Həkəri körpüsü Azərbaycanın ən uzun dəmir yolu körpüsüdür. Dəmir-beton dayaqlardan inşa edilmiş 13 aşırımlı bu körpünün uzunluğu 418 metrdir. Kənan Rzayev bildirdi ki, körpünün tikintisi ilə əlaqədar Həkəri çayının istiqaməti müvafiq olaraq dəyişdirilib. Hazırda işə burada beton-konstruksiya işləri yekunlaşıb, torpaq bərkitmə tədbirləri işə davam etdirilir.

Həmsöhbətim onu da qeyd etdi ki, Horadiz-Ağbənd dəmir yolu təkxətli olaraq layihələndirilib, ancaq səmşin və yükdaşımalarının daha rahat hərəkəti üçün stansiyalarda dəmiryolları üçxətli olaraq planlaşdırılıb. Bu da qatarların

gün ərzində kəsintisiz olaraq rahat hərəkət etməsinə imkan verəcək.

Qeyd edək ki, hazırda nəzərdə tutulmuş layihə üzrə işlərin 40 faizə qədər görüldü, ümumilikdə isə adıçəkilən istiqamət üzrə işlərin yekunlaşdırılması gələn ilin ortalarına nəzərdə tutulub. Necə deyərlər, bütün işlər plan üzrə gedir. Ölkə Prezidentinin dediyi kimi: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları kəçilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəməyə, istəməyə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlanmış olmalıdır və olacaqdır”.

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”



Milli Məclisdə media subyektlərinin gəlir vergisindən azad olunmasına dair qanun layihəsi təsdiqləndi

Düənə Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2023- cü il yaz sessiyasının növbəti iclası keçirildi. Sədr əvvəlcə martın 5-də erməni silahlı birləşmələri tərəfindən qanunsuz istifadə edilən Xankəndi–Xəlfəli–Türşu yolunda törədilmiş təxribat barədə məlumat verdi. Bildirdi ki, bu hadisə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.

S.Qafarova dedi ki, bu təxribatın qarşısının alınması zamanı bizim iki əsgərimiz şəhid olmuşdur. Həmçinin yaranan hərbiçimiz var. Deputatlar erməni silahlı birləşmələrinin törətdikləri təxribatları pislədilər.

Plenar iclasın gündəliyinə 13 məsələ daxil edilmişdi. Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkininin (ombudsmanın) illik məruzəsi dinləndi.

“Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin qəbulundan sonra Azərbaycan Respublikasının İnzibati Xəttələri Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim edildi. Layihədə diqqət çəkən məqamlardan biri də Azərbaycanda jurnalistlərin peşakar fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair dəyişiklik idi. Bununla bağlı İnzibati Xəttələri Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda qəbul edildi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bununla da Azərbaycanda media subyektlə-

rinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsi təsdiqləndi.

Qanun layihəsinə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayılmasını olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edildi. Məcəlləyə dəyişiklik 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində güvəndə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Gündəliyə çıxarılan digər qanun layihələrinin müzakirəsindən sonra müvafiq qərar qəbul edildi.

İclasın sonunda Milli Məclisin Sədr-i deputatları Yel çərşənbəsi və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. 8 Mart Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərildi.

Bununla da Milli Məclis öz işini başa çatdırdı.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”



Artıq üçüncü ildir ki, ana və bacılarımız 8 Mart bayramını qalib ölkənin bəxtəvər təmsilçiləri kimi qeyd edirlər. Ürəkləri sevinclərə atlanıb, gözələrində Günəş yanır və elə buna görə də həmişəkindən daha gözəl görünürlər.

Prezident İlham Əliyev 6 mart 2023-cü ildə imzaladığı təbrik məktubunda bildirib ki, xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviliyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib: “Azərbaycan qadınları keçmişimizin tale-yüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfə verən olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır”.

Təbrikdə Azərbaycan qadınlarının bənzərsiz fədakarlıqları və dünyada bir çox ilkə imza atmaları ilə tarix yaratdıqları xüsusi vurğulanır. Məhz onlar əksər qabaqcıl ölkələrin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanıb, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqiinin qadınları arasında seçilməklə qabaqcıl düşüncəli, yenilikçi və mütləq rəhli rülu olduqlarını sübuta yetiriblər.

At belində kişilərlə bərabər cəngavər kimi döyüşmüş, dövlət idarəetməsində məşhurlaşmış, həyatın bütün sahələrində canlanma yarada bilmiş şöhrətli qadınlarımızla hamımız fəxr edirik. Ulu öndər Heydər Əliyevin qadınlarımızla bağlı söylədiyi qanadlı sözləri heç vaxt yaddan çıxır: “Azərbaycan qadınları öz ağıllarına və istedadlarına görə, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox gözək yer tuturlar”.

Qadınlarımız ən yüksək dəyəri cəmiyyətin mənəvi dayacağı olmalarıdır. Zəngin milli mədəni sərvətlərimizin qorunmasında, ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların xidmətləri misilsizdir. Buna görə də qadınlıq, analıq oğuz ellerində, övladların nəzərində dəyərlər bir məfhumdur. “Kitabi-Dədə Qorqud”-un boylarında “ana qadın”, “qadınım ana” ifadələri gen-bol işlədilib. Qazan xanın evi yağımalananda bütün var-dövlətindən keçərək öncə anasını istəməsi, “Mərə kafir, anamı vergiləmə” – savaşımadan, vuruşmadan qayıdayım geri” deməsi ana uralığı barədə ən böyük bədii tərifdir. Oğuzların təfəkküründə ana-qadın kultunun dərin izlərə malik olduğunu göstərən “Ana haqqı” – Tanrı haqqı” təyini hər zaman aktualdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mötə-

BAYRAMINIZ MÜBARƏK, ƏZİZ QADINLAR!

Qaliblər ölkəsinin sevimli qadınları



bər beynəlxalq təşkilatların xoşməramlı səfəri Mehriban xanım Əliyeva dünyada əsl xeyirxahlıq mücəssəməsi kimi tanınır. Yüksək iradəsi və insanpərvərliyi ilə seçilən Birinci xanımın təşəbbüsləri ilk növbədə duyğusal ürəkli və yüksək erudisiyalı bir Azərbaycan qadınının fərqli keyfiyyətlərini təcəssüm etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosialyönümlü siyasətin prioritet olması, maarif və mədəniyyətin inkişafı, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, səhiyyənin müasirləşdirilməsi, Vətən müharibəsi qazilərinin ən yüksək səviyyədə müalicəsi, işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası və digər bu kimi işlərdə məhz Mehriban xanımın birbaşa dəstəyi göz önündədir.

Ölkəmizdə qadınların fəal həyat mövqeyi qazanmaları üçün hər cür zəruri şərait var. Onlar həm həyat yoldaşı, həm ana və bacı, həm də istimai fəal vətəndaşlar kimi bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanına malikdirlər. Məşğul əhəlinin ümumi sayının tən yarısını bizim zəhmətsevər qadınlarımız təşkil edir. Qadınların sağlamlığının qorunması da dövlətin diqqətində olan ən ümdə məsələlərdəndir. Hazırda Azərbaycanda yüzlərlə doğum evi və qadın məsləhətxanası, 250-dən artıq uşaq poliklinikası və ambulatoriyası qadınların və övladlarının sağlamlığının keşiyində durur.

Azərbaycan qadınları oğullarına mərdlik, insanpərvərlik, qızlarına abir, ismət tələtin edir, əxlaqi dəyərlərimizi inamla sabaha daşıyırlar. Vətən müharibəsi zamanı döyüşlərə atılaraq ölümün gözünə dik baxan, Şuşanın başında üçrəngli bayrağı-

mızı dalğalandıran igidlərimizdə bu misilsiz hünər məhz ana südü ilə mayalanıb.

Prezident İlham Əliyevin təbrik məktubunda da qeyd edilib ki, fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlb-ləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.

44 günlük “Zəfər yürüşü”ndən sonra böyük sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevi işğaldan azad olunmuş rayonlara səfərlərində Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dəfələrlə müşayiət ediblər. Qürur duyulması faktıdır. Hərbiçlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, yaralıların tezliklə sağlamlasına ciddi səylər göstərilməsində də onların xidməti dənilməzdir.

Aslan ürəkli, mərd Azərbaycan qadınları minlərlə, on minlərlədir. Hər birinin özünəməxsus ibrətamiz həyat hekayəsi var. Qeyri-adi şücaət göstərməmiş, amma cəfakəs evdar xanım olan qadınlarımız belə bizim gözələrimizin işığıdır.

Ana və bacılarımızın dilindən xalqımız, dövlətimiz, sabahımız naminə səslənən dualar, alqışlar əskik olmur. Müqəddəs varlıqları ilə ömrümüzə, günümüzdə işıq saçan bütün qadınların bayramını təbrik edirik!

Əli ƏLİYEV,
“Xalq qəzeti”

Oğul döyüşə, ana hospitala getmişdi...

Şəhid anası olmaq ağır olduğu qədər də şərafəlidir. Astara rayonun Pensər kəndindən olan, Xüsusi Təyinatlı Qüvvələrdə müharibənin ilk günlərindən son dəqiqələrindəki igidliklə vuruşan şəhid Mirdavud Tahirovun anası Vüsalə xanıma da bu acı taleyi yaşamalı oldu...

Vüsalə xanım müharibənin ağır əzəblərini, şəhid analarının yangısını hələ 31 il əvvəl görmüşdü. Onda cəmi 18 yaşı vardı, tələbə idi. Lənkəran hərbi xəstəxanasında tibb işçisi kimi Birinci Qarabağ müharibəsi yaralılarına yardım göstərirdi. Onların hər birinin təmsilində Vətən keşiyində duran bir igid gördürdü – əsgərlərin yaraları sızlayanda ürəyi göynəyirdi. Şəhid analarının dərindən qəlbə od düşürdü.


On illər sonra onun öz oğlu Vətəni qoruyanlardan oldu, İkinci Qarabağ savaşına qatıldı. Mirdavudun ön cəbhədən yazdığı sətirlər onun qəlbini titrədirdi: “Özümə 35 qardaş tapdım, elə qardaş ki, hər birinin uğrunda can vermək olardı. Amma onların hamısı qabağımda can verdi – ...ana deyib inildyəni kim, səssiz can verəni kim...”

Bir an belə olsun ön cəbhədən geri çəkilməyən oğlunun çoxsaylı ağır yaraları olmasına baxmayaraq, geri çəkilməməsinə də gözəl başa düşürdü. Mirdavud müharibəyə gedəndə də ona “getmə” deyə bilmədi. Əlindən o gəldi ki, özü də tibb bacısı kimi cəbhəyə getsin.

Vüsalə xanım Lənkəran Diaqnostika Mərkəzinin cərrahiyyə və reanimasiya şöbəsinə cəbhəyə gedən həkim heyətinin tərkibində Beyləqanda tibb məntəqəsində xidmət edib. Gözü hər an oğlunu axtarıb. Bolkə yaralıdır, – düşünüb. Deyir ki, həmin günlər koronavirusun da tüğyan etdiyi vaxtlar olub. Hamı çalışıb ki, bir-biri ilə az təmasda olsun. Amma o xəstələrə hamı da mənəvi dəstək olmağa can atıb: “Oğlum bizimlə çox az danışdır. Həmişə toxtaqlıq verirdi. Sonradan müharibədə hansı dəhşətlərlə qarşılaşdıqlarını eşitdim. 14 gün ac-susuz qaldıqlarını, bitki kökləri ilə qidalandıklarını bildim”.

Vüsalə ananın bir az da özündən, tibb işçisi kimi fəaliyyətinə dənisməsini istədik. O isə yenə də Mirdavudundan, arzularından, gələcək xəyallarından danışdı. Dedi ki, Mirdavud həkim olmaq istəyirmiş. Tale elə gətirib ki, Azərbaycan Pedaqoji Universitetin kimya və biologiya fakültəsində təhsil almalı olub. Tibbdən çox yaxşı anlayışı var imiş. Anasından da bəzi məsləhətləri almış, yaranalan yoldaşlarına ilk tibb yardımını göstərmiş.

Mirdavud çox sakit və dözümlü olub. Müharibədən qayıtdıqdan sonra ona əziyyət verən yaraları barədə heç vaxt şikayət



etməyib. Ağrılarına mərdliklə dözüb: “Ölümə qorxmurdum. Elə bil duyurdum ki, yaxınlarda həyatı sönəcək. Deyirdi ki, şəhid dostlarıma qovuşacağam. Dekabrın 31-də birdən-birə halı pisləşdi. Nəfəs ala bilmirdi. Ürək masajı ilə ona kömək etməyə çalışdım. Qollarım üstündə keçirdi. Artıq 2 aydan çoxdur ki, o bizi tərk edib”.

Mirdavud Tahirov Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib...

Vüsalə xanımın hazırda Bakıda yaşayan oğlunun yanında yaşadığını, hom da işləmədiyini öyrəndik. Deyir ki, Lənkərandan çalışdığı cərrahiyyə şöbəsi Mərkəzi xəstəxanaya köçürüldəndən sonra Bakıya gəlib. İşləmək istəyirsinizmi?” sualına “Əlbəttə, kim istəməz”, – cavabını verdi. “Özü də ömür boyu tibb sahəsində fəaliyyət göstərən bir insan kimi fəaliyyətimni davam etdirmək istəyirəm. Amma başa düşürəm ki, yaşım çoxdur deyər, işə düzəlmək çətindir. 49 yaşım var. İnsan işləyəndə kimsə faydalı olduğunu başa düşür, bu ona yaşamaq üçün stimül verir”.

Vüsalə xanım sonda “Mirdavudun ən böyük xəyalları, arzuları isə canından çox sevdiyi 4 yaşlı qızı Əsnadla bağlı olub. Bu gün onun yadigarı olan qızı ilə Bakıda görüşüb, vaxt keçirmək mənim üçün böyük təsəllidir”, – deyir.

Xalqımız Vüsalə Tahirova kimi fədakar qadınlarla həmişə qürur duyub, fəxr edir! Onlar bizim üçün müqəddəsdirlər və hər cür diqqətə, qayğıya layiqdirlər.

Leyla QURBANOVA

Hələ ötən əsrin altmışıncı illərinin sonlarından respublikamızda Olimpiya oyunlarının çempionu adını daşıyan qadın idmançıların olduğunu yaxşı bilirik. Əfsanəvi volebolçu İlna Riskal Mexico-68 və Münxen–72-dən, həndbol ulduzları Rəfiqə Şabanova və Lyudmila Şubina Monreal–76-dan, onların daha gənə rəfiqəsi Larisa Savkina Moskva–80-dən Azərbaycana SSRİ yığma komandalarının oyunçuları kimi qızıl medallarla qayıtmışdılar. Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Olimpiya oyunlarında çempion zirvəsini fəth etmiş ilk qadın idmançımız isə stend atıcısı Zemfira Meftahətdinova olmuşdur. Bu bayram günündə onun beynəlxalq yarışlarda qazandığı nailiyyətləri xatırlamağa cəhd edək.

Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu

Əlbəttə ki, ilk növbədə Zemfiranın 2000-ci ildə Avstraliyanın Sidney şəhərində göstərdiyi idman hünəri yada düşür. Həmyerlimiz XXVII Olimpiya Oyunlarının çempionu adı uğrunda gərgin mübarizədə rəqiblərindən yüksək nəticə göstərməklə təkə özüni və idman ictimaiyyətimizi yox, bütün respublikamızı ürəkdan sevindirmişdi. O, tarixi qələbədən sonra müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu olması ilə haqlı olaraq fəxr edə bilirdi.

Sidney Olimpiadasi həm də birdən-birə iki təmsilçimizin qızıl medalları ilə əlamətdar olmuşdur. Z.Meftahətdinova ilə yanaşı, sərbəst üsulla güləşən Namiq Abdullayevin də çempionluq şərəfinə nəhəng idman sarayında Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirilmişdir. Bundan başqa, boksçu Vüqar Ələkbərovun bürünc mükafatı da ölkə idmanına çox qiymətli töhfə idi.

Azərbaycan idmanının pərəstişkarlarına o da məlumdur ki, ilk qadın olimpiya çempionumuz uzaq Avstraliyadakı ən böyük nailiyyəti ilə kifayətlənməmiş, dörd il sonra başlas Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada da fəxri kürsüyə yüksəlməyi bacarmış, milli bayrağımızın şərəfini layiqincə qorumuşdur. Bununla da Zemfira bütün yarışların şahı sayılan Olimpiya oyunlarının qızıl medalına bürünc mükafat da əlavə etmişdir.

İndi olimpiadaların medalları Z.Meftahətdinovanın zəngin nailiyyətlər kolleksiyasında xüsusi yer tutur, bu medallar onun bütün mükafatlarının bəzəyidir. Ancaq Olimpiya oyunlarından əvvəl bir çox ölkədə dünya və Avropa çempionatlarında, qitə kuboku yarışlarında qazandığı uğurların da öz yeri var. O, iyirminci əsrin səksəncinci illərinin ortalarından iştirakçısı olduğu həmin yarışlarda dəfələrlə fəxri kürsüdə qələbəni bayram etmiş, həmçinin gülmüş və bürünc medallara sahib olmuş, sevimli idman növündə şanlı tarix yazmışdır.

Yeniyyətə yaşlarından stend atıcılığı ilə məşğul olmağa başlayan müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu məşqlərə ciddi münasibəti, möhkəm iradəsi və əzm-



karlığı sayəsində məqsədinə çatıb. Olimpiya, dünya və Avropa çempionluğu, həmçinin gülmüş və bürünc medallar onun zəfər yolunda layiqli mükafatlardır. Beynəlxalq dairələrdə Azərbaycan idmanının nüfuzunu daha da artırmış Z.Meftahətdinovanın bir-birindən parlaq nailiyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Çempion “Tərəqqi” medalına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülmüşdür.

Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar idman ustası, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zemfira Əli qızı Meftahətdinova bu gün rəhbər vəzifədə də ona göstərilən etimadı doğrultdur. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi kimi zəngin ənənələri olan bu qurumda ölkəmizin uğurlarını daha da artırma biləcək güclü idmançılar hazırlanması işinə xidmət edir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Vətən müharibəsinin yeganə şəhid qadını

Arəstə Baxışova xaçmazlıdır. Atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi olub və onun 4 yaşı olanda vəfat edib. Arəstə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinə ingilis dili ixtisası üzrə təhsil alıb.

Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist, 2019-cu il iyulun 12-dən isə Beyləqan rayonunda yerləşən “N” sayılı hərbi hissədə operator olub.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbiçilərə döyüş meydanında tibbi yardım göstərmiş. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı zabit döyüş meydanından çıxarkən şəhid olub. Biləcəri qəsəbəsindən Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.



Gənc ananın Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb. Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğlu şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısı olub. Qəhrəman xanımın oğlu olduğuna görə fəxr edir: “Anamı

çox sevirdim. O bizi ana sevgisi ilə böyüdüdü. Anamın şəhadətindən üzülsək də, xəbəri qürurla qarşıladım. Çünki şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!” – deyir Mərdan.

Anası ilə son görüşlərini belə xatırlayırdı: “Müharibəyə gedəndə bacımla mənə “İşə gedirəm, şənbə günü geri qayıdacağam” – dedi. Onunla görüşüb, riyaziyyatdan hazırlığa getdim. Anam məndən iki saat sonra evdən çıxıb”.

“Bəlkə də mən sağ qayıtdım. Amma bu, döyüşdür, nəticəsi bilinməz. Uşaqlarım sənə əmanət”. Bu, iki ciyərparasını anasına əmanət edərək, canından çox sevdiyi Vətənin azadlıq savaşına qalxıb döyüşə atılan Arəstə Baxışovanın son sözlərində.

Mərdanın arzusu hərbiçi olmaqdır. Anasının Vətənə bağlılığı, yurd sevgisi onda bu istəyi yaradıb. Arzuların çin olsun, Mərdan bala. Vətən bir də bacın ananın sənə əmanətidir!

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Analara mahnı töhfəsi



Baki Kitab Mərkəzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi əsasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Poeziya və musiqi rüzgarı” adlı konsert proqramı təşkil olunub.

Yel çərşənbəsi gününə təsadüf edən tədbirdə bayram-bayrama qarışıb. Romantik ruhda təşkil edilən konsertdə sosialist – respublika və beynəlxalq müsabiqələr laureatlarının ifasında biri-birindən gözəl musiqilər səsləndirilib.

Gənc vokalçılardan Şəms Qəhrəmanova, Günel Hacıyeva, Nurlana Abdullayeva və Rübabə Əkbərovanın ifaları qonaqların zövqünü oxşayıb. Violin alətinə Aytac Karanın, Aişə Cəmilin, Surə Rüfətin səsləndirdiyi musiqilər də maraqla qarşılanıb.



Pianoçular Zümrüd Əlizadənin, Məhin Zaliyevanın və digər musiqiçilərin səsləndirdiyi ifalar dinləyiciləri valeh edib.

Qeyd edək ki, konsert proqramında klassik və müasir bəstəkarların əsərləri səsləndirilib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İran niyə 8 Martı qeyd etməkdən qorxur?



8 Mart bütün dünyada qadınların siyasi, iqtisadi, ictimai və mədəni bərabərliyinin təsbit olunduğu başəri çağırışıdır. Onun səsi, tələbləri bütün dünya üçün doğmadır. Başlanğıcını ötən əsrin 11-ci ilindən götürən bu hərəkətin Azərbaycanın şimalında tarixi 1917-ci ilə təsadüf edir. Bəs Azərbaycanın Güneyində, ümumiyyətlə, İranda nə vaxtsa qadınlar bayramı qeyd olunubmu? Bütün ölkə martın 8-də qadınlara “Bayramınız mübarək!” deyibmi?

Təəssüflə qeyd etməliyə ki, Qacarlardan, Pəhləvilərdən və indiki “Vilayəti-Fəqih” rejimindən üzü bəri bu ölkədə, özü də Güney Azərbaycanda cəmi 1 dəfə qadınlar günü ümumxalq bayramı kimi qeyd edilib. Xatirələrdə indiyədək xoş bir hadisə kimi qalan həmin bayram Azərbaycan Demokrat Fırqasının hakimiyyətdə olduğu dövrə təsadüf edir. Söhbət Milli Hökumətin 1946-cı ildə keçirdiyi 8 Mart qadınlar günündən gedir.

Həmin gün Təbrizin, Ərdəbilin, Güneyin başqa şəhərlərinin konsert salonlarında Bakıdan gəlmiş bəstəkar Hacı Xanməmmədovun rəhbərlik etdiyi milli xalq gəlgi alətləri ansamblı, sazçı qızlar qrupu, rəqqaslar, gənc xanəndə

Rübabə Muradova, şairlərdən Hökumə Bülluri, Mədinə Gülgün və başqa yaradıcı ziyalılar qadınlar gününə yüksək təntənə və xoş ovqat gətiriblər. Güney qadınlarının şəərəfinə unudulmaz bir gün yaşanıb. Bu hadisə bütün İranda beynəlxalq qadınlar gününün ilk və son dəfə təntənə ilə qeyd edildiyi bir tarix olub.

Bəs necə oluib ki, böyük bir ölkə bütün dünyanın əziz bayram kimi qeyd etdiyi 8 Mart gününü bu vaxtdək sükutla yola verir? Məsələ burasındadır ki, guya İranın heç kəsə dəxli olmayan ayrıca qadınlar günü var. Bu, fevralın 23-də qeyd edilən “Qadınlar və Analar Günü”dür. Üstəlik, Həzrəti Fatimənin mövludu da ölkədə qadın bayramı kimi

qeyd edilir. Qoy bunlar olsun. Lakin İran cəmiyyəti nədən bütün dünyadan təcrid olunub beynəlxalq qadınlar gününü qeyd etməsin?!

Çünki bu dövlət azadlıq sözlünə, dünya birliyi anlayışına müxalifdir. Molla rejiminin nəzərində İran dünya ilə deyil, dünya İran ilə ayaqlaşmalı və hesablaşmalıdır. Bu ölkədə həminin başı üzərində dar ağacı kölgəsi doladır. Dünyadakı kimi yaşamaq istəyənlərin başı dərhal kəndirə keçirilib bu dar ağacından sallanır. Əmmaməli cəlladlar isə işlərini həvəslə başa çatdırıb bu mənzərənin qabağına da “self” çəkir, nəşə ilə paylaşır.

Qadınlar gününün dünyadakı kimi martın 8-də deyil, fevralın 23-də qeyd olunması, əslində, İran cəmiyyətində birləşdiriciliyə yox, bölücülüyə xidmət edir. İran hökumətinə də bu lazım deyilmi?! Bu dövlətin hakim şiə ideologiyası ölkəni nəinki dünyaya, eləcə də İslam aləminin özüne qarşı qoyub. Odur ki, hər il 8 Martda qadınları təbrik etməyə cəhd göstərənler incidilir, həbsə atılır, cəzalara məruz qalırlar. 1982-ci ildən bəri hər il 8 Martda qadın hüquqları müdafiəçiləri aksiya keçirmək istəyəndə buna yol verilmir, hər dəfə 30-40 nəfər zərif cinsin nümayəndəsi rejimin işgəncə maşınından keçirilir. Bax bu da qadınlara islami hakimiyyətin humanizmi.

Şübhəsiz, ötən ilin payızından hicab tələbi ilə kütləvi aksiyalar keçirən İran qadınlarını builki 8 Martda ram etmək daha çətin olacaq. Bu gün küçə və meydanlara çıxan İran qadınları bir daha islami hakimiyyətə, təqiblərə, təhqirlərə, insan azadlığına qarşı ol-duqlarını nümayiş etdirəcəklər. Bizim isə borcumuzdur ki, bütün dünyadakı qadınlara deyək: 8 Mart bayramınız mübarək!

Kamal NİKBİN

Məktəbli qızları ona görə zəhərləyirlər ki...

Dini radikalların qəddar qisas üsulları valideynləri qorxuya salıb

Son günlər İranın müxtəlif bölgələrində məktəbli qızların kütləvi zəhərlənmələri barədə xəbərlər artmağa başlayıb. Təkcə son bir həftə ərzində 50-yə qədər məktəbdə 1000-dən çox məktəbli qız zəhərlənib. İstəriseməz sual meydana çıxır: bu qəddar addımın arxasında hansı qüvvələr dayanır?



“Caliber.az” saytının “Yerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, bir çox məktəblərin həyatlarında kəskin qoxu ilə müşayiət olunan zəif partlayış səslərini eşidən şahidlər var. Ehtimal olunur ki, məktəbli qızlarda ağır zəhərlənmələr məhz gizli yolla partladılan kimyəvi maddələr səbəbindən baş verir.

Məlumdur ki, İranda qızlarla oğlanlar ayrı-ayrı məktəblərdə təhsil alırlar. Lakin oğlanların oxuduğu məktəblərdə belə hallar baş verməyib. Deməli, hədəfdə məhz məktəbli qızlardır. Niyə? Hörmətli oxucu, bir qədər sonra bunun nədən qaynaqlandığı sizə məlum olacaq.

Qeyd edək ki, məktəbli qızların zəhərlənməsi barədə ilk xəbərlər ötən ilin noyabrın sonlarında üzə çıxıb. Hadisənin miqyası getdikcə genişlənib və uşaqların ata-analarında kəskin narahatlıqlıq yaradıb. Bir çox valideynlər övladlarını məktəbə buraxmırlar.

Vəziyyətin gərginləşdiyini görən hakimiyyət məsələ ilə bağlı rəsmi açıqlamalar verməyə məcbur olur. Bugünlərdə İranın təhsil nazirinin müavini Yunis Pənahi bildirib ki, Qum şəhərində bir neçə məktəbdə qızların zəhərlənməsi ilə bağlı hökumət lazımi tədbirlər görür. Nazirin sözlərinə görə, şagirdlərin zəhərlənməsi zamanı istifadə olunan kimyəvi maddələrin hərbi kimyəvi silahlara heç bir aidiyyəti yoxdur.

İran parlamentinin səhiyyə komissiyasının üzvü Cəmaye Nəcəfəbadi isə Qum və Borucerd şəhərlərində məktəbli

qızların zəhərlənməsi hadisəsinin heç də təsadüfi olmadığını, bunun qəsdən törədiyini bildirib. Parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə isə bəyan edib ki, hakimiyyət bu hadisənin əcnəbilər tərəfindən törədilməsi ehtimalını araşdırır.

Bir iranlı həkim “Guardian” qəzetinin müxbiri ilə söhbətində qeyd edib ki, zəhərlənmə halları böyük ehtimalla üzvü fosfor birləşmələrinin məktəblərin heyətlərinə atılması səbəbindən baş verib. Onun fikrincə, bunun arxasında radikal islamçılar dayanır. Onların niyyəti İranda rejimə qarşı davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını qorxutmaqdır. Radikal qüvvələr bu yolla həm də etiraz aksiyalarında fəal iştirak edən məktəbli qızlardan qisas alırlar.

Xatırladaq ki, İranda hələ ötən ilin 16 sentyabrından hicab əleyhinə başlanan və bu gün də davam edən kütləvi etiraz aksiyalarında orta məktəblərin yuxarı sinif şagirdləri, eləcə də tələbələr fəal iştirak edirlər. Hazırda məktəbli qızların çoxu ictimai yerlərdə hicab örtməkdən imtina edir.

Bütün bunlar İranın molla rejimini bərk qıcıqlandırır və etirazçılara qarşı sərt davranmaqda davam edir. Acınacaqlı faktlar var. Belə ki, etiraz aksiyaları fəallılarına qarşı həyata keçirilən amansız repressiyalar zamanı 500-dən çox insan öldürülüb, 18 minə yaxın şəxs həbs edilib. Bir çox iştirakçılar nümayişkarənə surətdə edam ediliblər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl zəhərlənən qızların valideynləri Qum şəhəri qubernatorunun ofisi qarşısında etiraz aksiyası keçiriblər. Başqa bir etirazçı qrup isə ictimai yerdə ucadan “Məktəbli qızları İsrail zəhərləyib!” deyə qatı rejim tərəfdarı olan bir qadına hücum edib. Bundan sonra etirazçılar “Diktatura-yə ölüm!” şüarı səsləndiriblər. Aksiyanın bir neçə üzvü artıq həbs edilib.

ABŞ-da yaşayan əslən iranlı hüquq müdafiəçisi Məsih Əlinicat “Guardian” qəzetinə müsahibəsində deyib ki, məktəblərdə baş verən kimyəvi hücumlar İran İslam Respublikası hakimiyyət dairələrinin bu ölkənin hicabə qarşı çıxan cəsur qadınlarına qarşı qisasıdır. M.Əlinicat hesab edir ki, İranda qızların zəhərlənmələri bioloji terror və bu məsələ BMT tərəfindən araşdırılmalıdır.

Qumdakı ilahiyət məktəblərinin birinin əməkdaşı Fazil Meybodü hesab edir ki, hücumun arxasında “Xəzərilər” adlanan dini radikal qrup dayanır. Bu qrupu bir çoxları “Taliban”-nın “şiə variantı” hesab edirlər. “Xəzərilər” qızların universitetlərdə oxumalarına qarşı çıxırlar.

İranın hakimiyyət dairələri məktəbli qızların kimlər və hansı vasitələrlə zəhərlənmələri barədə ciddi araşdırmalar aparmır və bu ağır cinayəti törədənələri cəzalandırmır. Görünür, iqtidar əsl həqiqətin üzə çıxmasında maraqlı deyil. Çox təəssüf!

M.HACIXANLI,
“Xalq qəzeti”

Şair qardaşıma məktub

(Süleyman Rüstəmdən Məhəmməd Şəhriyara)

Hər canlıdan sənə bu can yaxındır,
Uzaq deyil yol ki, yaman yaxındır,
Qaşla gözün arasından yaxındır,
Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,
Qurban sənə ev-əşiyim, Şəhriyar.

Hicran odu sinəmizi yaxdı, gəl,
Səndən ötrü ürəyimiz axdı, gəl,
İstəyirsən əncir-üzüm vaxtı gəl
Məclislərdə başda otur, Şəhriyar,
Ürəyimdə arzum budur, Şəhriyar.

Gəl qəmləri küləklərə verim, gəl,
Öz bağmdan sənə güllər dərim, gəl,
Sən məni gör, mən də səni görüm, gəl,
Dəmə ömür xəzənsizdir, Şəhriyar,
Əcəl yaman amansızdır, Şəhriyar.

Beşikdəki quş yuxulu körpələr,
Dodaqları süd qoxulu körpələr,
Babaları dağdan ulu körpələr
Bizə əvəz edəcəklər, Şəhriyar,
Yolumuzla gedəcəklər, Şəhriyar.

Qoy bir də qan çilənməsən torpağa,
Yer üzündə nə qul olsun, nə ağa,
Şənlik qursun Təbriz, Mərənd, Marağa
Dilə gəlsin kamanımız, Şəhriyar,
Bələ keçsin dövrümüz, Şəhriyar.

Gəl Bakıya bağım-bağcam güləndə,
Bircə ovuc torpaq gətir gələndə,
Dostlar qatsın torpağıma öləndə,
Bəlkə onda kama çatam, Şəhriyar,
Son mənzildə rahat yatam, Şəhriyar!!

18 may 1968-ci il

“İranın Afrikada silah qaçaqmalçılığı illərdir ki, davam edir. 1983-cü ildə Beyrutda yüzlərlə amerikalının ölümünə səbəb olan partlayışdan sonra beynəlxalq ictimaiyyət İranın gizli silah tədarükünü izləyir. Vaşinqtondakı “Gulf State Analytics” mərkəzinin baş məsləhətçisi Teodor Karasikin “Arabnews” qəzetində dərc olunmuş məqaləsinin davamında yazıb:

İslam ölkəsinin Afrikada gizli silah alveri



–Tehranın silah istehsalı getdikcə təkmilləşir və bu sursat əsasən, Afrikada silahlı münafişə zonalarında olan bazarlara göndərilir. Xüsusən, Sudanda yerləşən baza silah qaçaqmalçılığında tranzit mərkəzidir. İranın ticarət gəmiçilik sənayesi də Afrikanın şərq sahilindən Qvineya körfezinə qədər akvatoriyanı ələ keçirmək niyyətindədir. Bu ticarət axınında silahlar əsas rol oynayır.

İranın Afrika dövlətləri ilə bağlı xarici siyasəti son illərdə fəallıq və təbliğat fonunda kəskin artıb. Bu ölkənin xarici işlər naziri keçən il Mali və Tanzaniyaya, bu il isə Mavritaniyaya səfər edərək diplomatik və gəmiçilik-ticarət imkanlarını müzakirə edib. Ömər Bəşirin dövründə İranın Sudanda silah zavodlarına malik olduğu günlərdəki kimi, indi də əsas ticarət silah alveri ilə bağlıdır. Körfezdəki ərəb ölkələri tərəfindən artan qadağalar səbəbindən Yəmənə silah satışının çətinləşdiyi bir şəraitdə Tehran Afrika Buynuzu regionuna üz tutub. Ötən həftə Somali, Qəter, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ arasında Somalinin silah qaçaqmalçılığı ilə mübarizə sayələrini dəstəkləmək üçün saziş imzalanıb.

İranın dəniz vasitəsilə silah tədarükünü onilliklər ərzində eyni marşrutla həyata keçirdiyini vurğulayan politoloq daha sonra bildirir:

– Ərəbistan yarımadasının cənub hissəsindən Afrika Buynuzuna qədər uzanan silah şəbəkəsinə nəzarət polis üçün çox müəkkəb bir işdir, lakin Bab-əl-Məndəb boğazından kənarda geniş akvatoriya qaçaqmalçıları yaxalamağa imkan verir. İran bir çox Afrika ölkələrinə silah satıb. Tədqiqatlar göstərir ki, İran sursatları hökumət qüvvələri (Qvineya, Fil Dişi Sahili, Keniya və Sudan), döyüşən mülki icmalar (Keniya, Cənubi Sudan və Uqanda), üsyançılar və milli qrupları (Fil dişi Sahili, Darfur) daxil olmaqla, bir sıra qurumlara göndərilir. İran

silahlarının yanlış ellərə düşməsinin tarixi zəngindir.

Tədqiqatlar onu da sübut edir ki, İran sursatları gizli yolla Nigerdə fəaliyyət göstərən “Əl-Qaidə” terrorçularına çatdırılır. Tehranın silah qaçaqmalçılığı BMT-nin Fil Dişi Sahilinə təbiiq etdiyi sanksiyalara zidd olub və BMT TŞ-nin Konqo Demokratik Respublikası və Darfura embargoqlarını məqbul şəkildə pozub.

“Conflict Armament Research” araşdırma mərkəzinin 2012-ci il hesabatına görə, Darfur və Cənubi Sudanda silah-sursatın regional mənbələri aydın deyil. İran bu məsələdə ehtiyatlı davran-sa da, qaçaqmalçılıq hallarının tam gizli saxlamaq mümkün olmur.


İranın xarici işlər naziri Əmir Abdullahian bu həftə seneqallı həmkarı Aissata Tall Sall ilə görüşündə Afrikanın Tehranın xarici siyasətindəki əhəmiyyətini və Seneqalın Afrikadakı mühüm mövqeyini vurğulayıb. Afrika Birliyinə keçən aya qədər Seneqal Prezidenti Maki Sall və BMT-nin Liviyadakı missiyasına tanınmış seneqallı diplomat Abdulayə Badili rəhbərlik etdiyi üçün Seneqal qitənin mühüm ölkəsi sayılır. Tehran Mali, Mavritaniya ilə yanaşı, Sahil regionunda və Şimali Afrikada, xüsusən də Livianın şərqində mövqeyini gücləndirməyə can atır. İran bu ölkələrdə apardığı danışıqlarda silah tədarükünü ö planına çıxarır.

Qərb politoloqu sonda qeyd edib: “İsraillin Afrika Buynuzu dövlətləri, xüsusən Somali və Sudan ilə inkişaf edən qarşılıqlı əlaqələri gələcəkdə İranın silah satışını əngəlləyə bilər. Qərb və İsrail yaxşı bilir ki, Tehranın silah satışı Afrikanın bu dövlətlərinin daxilində qarşıdurma üçün zəmin yarada bilər. İran Afrikada daha çox nüfuz qazanmaq üçün silah qaçaqmalçılığı ilə Somalinin siyasi mənzərəsini də pozmaq istəyir”.

“Xalq qəzeti”

Güney xəbərləri

“Baş örtmürəm, əl çəkin!”



Bugünlərdə Tehrandə keçirilən 22-ci Beynəlxalq Boya, Qətran və Sənaye Örtükləri Sərgisi açılan kimi qalmaqla baş verib. Bəzi stendlərə xidmət göstərən qadınlar hicab örtməkdən imtina edərək məmurlara və molla nəzarətçilərinə açıqca deyiblər: “Baş örtmürəm, əl çəkin!”

Bu məlumatı yayan İranın “Taslim” agentliyi bildirib ki, qadınlar saçlarını örtməklə bağlı xəbərdarlığa məhəl qoymayıblar. Sərginin təşkilatçıları da onların bu hərəkətinin qarşısını almayıblar.

SEPAH-ın canlı ABŞ hədəfləri



Məşhur futbolçu və baş məşqçi, ölkədən çıxışına qadağa qoyulan Əli Dayi Qəterdə keçirilən dünya birinciliyini milyonlarla iranlı azarkeş kimi televiziya ekranlarından izləməli olmuşdu. “Fars” xəbər agentliyi artıq onun ölkədən çıxışına qadağanın götürüldüyü barədə xəbər yayımlayıb.

İnformasiyada deyilir: “Əli Dayi, İran futbol tarixində xüsusi xidmətləri olan görkəmli futbolçulardandır. Məhz həmin xidmətləri nəzərə alınaraq FİFA onun azad edilib “Ən yaxşı futbolçu”lalarının mükafatlandırma mərasiminə qatılmasında israr etmişdir”.

“Xalq qəzeti”

İllər əvvəlin söhbətidir. Ulu ustadımız Həsən bəy Zərdəbinin anım gününün qeyd edilməsi üçün toplaşmışdıq. Milli mətbuatımızın banisi ilə başlanmış muzakirə mərhələlərə gəlib müasir zamanımızı əhatə etdi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Həsən bəyin ənənələrinin davamındakı xidmətləri sadalanarkən, dünyasını dəyişmiş müəllimlərimizin də adları ehtiramla xatırlandı: “Bilirsiniz, bu fakültənin təməli nəheng, saf və təmənnaşız kişilər tərəfindən qoyulduğundandır ki, biz indi belə vüqarla, şəstlə danışıq. Bu kişilər Həsən bəyi görməmişdilər, ondan dərs almamışdılar, fəqət peşəkarlıq irsini ondan götürmüş şəxsiyyətlər idilər. Nəticədə özləri də elə bir jurnalistika məktəbi yaradıblar ki, hələ on illər boyu başqalarına nümunə göstəriləcək. Sanki, həmin təməl Həsən bəyin də xeyir-duası, iştirakı ilə atılıb”.



Jurnalistikamızın ciddi problemlər burulğanı ilə üzbəüz dayandığı məqamda bizi digər sahələ qovuşdura biləcək yaddaşların, misalların hər biri 20-30 illik tarixçəyə söykənirdi. Bunlar mediamızda tanınan, jurnalist adını, peşə prinsiplərini daim uca tutan həm-

Jurnalistikamızın korifeyi

karlarının dilindən səsləndiyindən, optimist duyğular bəxş edirdi. Sonda belə bir fikir də vurğulandı ki, onların xidmətlərinin gələcək nəsillərə ərnağan olması naminə adlarının əbədiləşdirilməsi zəruridir. Necə deyərler, unutsaq, unudularıq!

2011-ci il noyabrın 23-də aldığımız xos xəbər yenidən müəyyən qismimizi bir araya gətirdi. Ölkə Prezidenti ustad jurnalist Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Yaşı yarım əsrə çatan, əllini ötən həmsöhbətlərimin fərəhində, sanki, bütün jurnalistlərin duyğuları cəmləşmişdi. Nəsir müəllimin zəngin dünyasına xas xarakterik cəhətlər dilə gətirilirdi: “Sizə bir sirr açım, – dedim, – mənim jurnalistikaya gəlişimdə onun verdiyi ürək-dirək əlimdən tutub... Onda BDU-nun filologiya fakültəsində təhsil alırdım. Lakin hansısa hiss məni, istər-istəməz, jurnalistika fakültəsinə apar-dı. Hər dərdən dostlarım Əliş və Surxayın

köməyi ilə auditoriyanın diqqəti cəlb etməz saydığım arxa partalarında partizansayaq yer tuturdum. Nəsir müəllimin “Jurnalistikanın əsasları” fənni üzrə mühazirələri, iki saata sığmayan şirin söhbətləri mənə təsəvvür yaratmışdı ki, burada, məhz, belə insanlar dərs deməlidirlər – hündür qamətli, səlis nitqli, məntiqli, qayğıkeş. Dördüncü cəhdimdə, belə desək, ilişdim. Dərs bitən kimi nəvazişlə yanına çağırırdı. Tələbələrinin kimliyini yaxşı bildiyini təbəssümlə deyib, hansı fakültədə oxumağımla maraqlandı. Sonra: “Yəqin,

ci ildə “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”ndə) fəaliyyətə başlayan gənc ömür yolunu birdəfəlik bu sənətlə bağladı. Həmin nəşrin, eləcə də, “Gənc işçi”, “Yeni yol” qəzetlərinin səhifələrində yaşayan irili-xırdalı yüzlərlə məqalənin qələmə alınması üçün yağışlı, tufanlı, qarlı-şaxtalı günlərdə saatlarla piyada getmək, alaçıqlarda gecələmək... lazım gəlirdi. Hələ İkinci Dünya müharibəsi illərində döyüşçü-müxbirin silaha sarılıb “ura!” deyərək düşmən üzərinə atıldığı məqamları demirik. Nəsir müəllimin igidliklərinə görə

İmanquliyev həmin niyyətə düşən bir müəllimə nə dedi-demədi, daha onu auditoriyada görmədik. Çünki adı vaxtlarda sakit təbiətli Nəsir İmanquliyevin çilgınlığından çoxları kimi o da məlu-matlı idi...

Nəsir müəllim novator redaktorlardan biri olub. “Bakı” və “Baku” isə bu mənada onun canlı əsəri, yadigarlarıdır. Təsəvvür edin ki, senzura qılıncının baş üzərində parladığı vaxtda azad fikir üçün sütun ayırmaq necə riskli idi. Nəsir İmanquliyev bunu edirdi – aramla, məntiqə, planlı şəkildə. Özü

səni bura gətirən qəlbinin hökmüdür, ona qulaq as, mübariz ol, istəyinə çatarsan,” – dedi.

Sənədlərim Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərildəndə bu tövsiyə xüsusi rol oynadı. Yola düşməzdən əvvəl Nəsir müəllimlə də görüşdüm, rüsxət aldım”.

Yay və qış semestrləri başa çatanda Bakıdakı doğmalarımla, keçmiş tələbə yoldaşlarımla yanaşı, ona da baş çəkməyi özümə borc sayırdım. Nəsir İmanquliyevin həyat yolunu öyrəndikcə gördüm ki, mübarizlik deyəndə konkret nələri nəzərdə tutur. O, jurnalistlik fəaliyyətində kütləvi informasiya vasitələrində işləmək üçün indiki kimi rahat şəraitin olmadığını nəzərdə tutur. O, jurnalistlik fəaliyyətində kütləvi informasiya vasitələrində işləmək üçün indiki kimi rahat şəraitin olduğunu vaxtda başlamamışdı. Mətbuatda işləmək üçün istedadla yanaşı, şəxsi keyfiyyətlərin də buna əsas verdiyini təsdiqləyən zamanət tələb edirdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə 1932-

layiq görüldüyü təltiflərini pencəyinin sinəsində cərgələdiyini kimsə görə bil-məzdi.

Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Nəriman Zeynalov... Jurnalistika fakültəsinin qurucuları olan müəllimlərimizin hər biri od-alov görmüşdü.

Nəsir müəllim “Kommunist” qəzetində, Radio Televiziya Verilişləri Komitəsində, Azərbaycan KP MK-da və sair yerlərdə rəhbər vəzifələrdə işləmişdi, özünün yaratdığı “Bakı” qəzetinin 30 il redaktoru olmuşdu. Amma bir cə dəfə təşəxxüslə bunları sadalamamış, nəzərə çatdırmamışdı. Bax, indi duyuruq ki, niyə təmənnalı şəxslər fakültəmizdə dərs deməkdən qorxurdular. Təməl necə möhkəmdirsə, təmənnasızlığın indinin özündə qəhrəmanlıq sayıldığı vaxtda da burada kimsə belə riskə getmək istəməz. Yadımızdadır ki, tələbələrən eyhamından sonra Nəsir

demirdi, dedizdirməyi bacarırdı. Xalqın ruhundan, mənəvi ehtiyacından irəli gələn yazıları təqdim etməklə.

Halbuki başqa həmkarları kimi qayçı əlinə alıb publisistik materialların istənilən yerindən kəsmək, üstəlik, əməkdaşının “suyunu çıxarmaq” imkanına malik idi. O, mediada rəngarəngliyə, palitraya əhəmiyyətlə yanaşırdı. Məzə ilə danışıdığı lətifədə bürokratik yanaşmanın təsvirini verirdi: “Molla Nəsrəddin ovda cüllüt tutur, qanadını kəsir, qıclarını qısaldır və deyir: bax, indi quşa oxşadın”. Acınacaqlı olsa da, bu müqayisə sovet dövrünün, partiya-lı, basmaqəlib mətbuatına xarakterik cəhətlər sayılırdı.

Nəsir müəllim istedad təşnəsinin dayanmasına, kimlərinəsə ruhdan düşməsinə imkan vermirdi.

Əflatun AMAŞOV,
baş redaktor

Türkiyədən müsahibə

“Azərbaycan zəlzələ bölgəsində fəaliyyətini davam etdirir”

“Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik çəvik xilasetmə qüvvələrinin növbəti iki qrupu təyyarə ilə Bakı şəhərinə yola düşüb. Tibbi personalın da daxil olduğu 310 nəfərlik şəxsi heyət Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyətini davam etdirir”. Kahramanmaraş şəhərində olan Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Xalq qəzeti”nə bu açıqlamasının davamında bildirirdi:

– Zəlzələdən zərər çəkmiş insanlar üçün FHN 10 nöqtədə çadır şəhərcikləri qurub. Hazırda əməkdaşlarımız həmin şəhərcikdə yaşayan insanların mobil səhra mətbəxi vasitəsilə isti yemək və çayla təmin edir. Dünya ölkələrindən Türkiyənin fəlakət bölgəsinə yardıma gələn heyətlər ərazini tərk etsə də Azərbaycan yeganə xarici ölkə olaraq fəaliyyətini davam etdirir.

Fevralın 28-i Türkiyə Daxili İşlər Nazirliyinin müavini və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri Hatayda beynəlxalq xilasedici qruplarla bir araya gələrək onlara ayrı-ayrılıqda təşəkkür etdilər və yola salma mərasimi oldu. Hatayda olan 114 nəfərdən ibarət Azərbaycan

xilasedici heyəti də Kahramanmaraş şəhərinə gəldi. Biz AFAD ilə koordinasiyalı şəkildə fəaliyyət göstəririk və nə zaman köməyə ehtiyac olmayacağısa, o zaman Azərbaycana dönəcəyik.

Müsahibimiz fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyəyə gələrək zəlzələnin episentri olan Kahramanmaraşda fəaliyyətə başladıklarını, ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxardıklarını da diqqətə çatdırdı:

– İndiyə qədər FHN-nin istər yerli, istərsə də bir çox xarici xilasetmə əməliyyatlarında iştirak etmişəm. Deyə bilərəm ki, Türkiyədə baş verən zəlzələ gördüyüm ən böyük fəlakətdir. Mənzərə sözlə ifadə ediləcək şəkildə deyildi.



Təbii ki, insanları xilas edəndə başqa cür duyulanırsan. Amma xilasetmələr zamanı o qədər acınacaqlı hadisələr gördük ki, sözlə ifadə etmək, sadəcə, mümkün deyil. Allah Türkiyə xalqına bir də belə bir fəlakət göstərməsin. Sona qədər qardaş ölkəyə əlimizdən gələn yardımını edəcəyik.

M.SULTANOVA

Ankara

MN: Xankəndi–Xəlfəli–Turşsu yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə hərbi daşımalar həyata keçirmək qəbul edilməzdir

Martin 5-də Xankəndi–Xəlfəli–Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəkildə hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və rıyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbul edilməz həlaldır və dərhal dayandırılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni

erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycan qanunlarına qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.

Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.

“Xalq qəzeti”

FHN: Türkiyədə zəlzələ bölgəsində 3016 nəfərə tibbi xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.



FHN-dən bildirilib ki, ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Q.QASIMOV, “Xalq qəzeti”

Qazaxıstan Füzulidə incəsənət məktəbi tikir



İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan

Respublikasının Azərbaycandakı səfiriyyətinin siyasi məsələlər üzrə müşaviri Jandos Nurmaxambetov, layihəni həyata keçirəcək icraçı şirkət “Bl-Group” Holdingin Direktorlar Şurasının sədri Aydın Rahim-bayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

ƏZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımı şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq

və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkilı planlaşdırılıb.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.

Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdə olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

Qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri müzakirə olunub

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə işçi qrupu qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ölkəmizdə son illər aparılan işləri və əldə olunan müsbət nəticələri müzakirə edib. Komissiyaanın bu il fevralın 22-də keçirilmiş iclasında verilmiş tapşırıqə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrə bağlı məsələlər diqqətə çatdırılıb.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin nümayəndəsi qeyri-formal əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı Analitik Monito-

ring sistemi vasitəsilə təh illərin aparılması istiqamətində təqdimat edib. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri, hazırlanmış yeni layihələr müzakirə olunub.



Qeyd edək ki, iclasda Əmək və Əhəlinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin, Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”



Fransa “fasilə”yə çıxır

Kim qalib gələcək: küçə diktaturası, yoxsa qanun diktaturası?

Fransada yenə xalq küçələrə axışır. Hökumətin pensiya islahatlarına qarşı çıxan fransızlar Emmanuel Makronun nazirlərinə lənətlər yağdırırlar. Təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına etiraz edən fransızlar hökuməti “fasilə”yə göndərəcəklərini bildirirlər. İndi hamını bu sual maraqlandırır: Beşinci Respublikada küçə “diktaturası” qalib gələcək, yoxsa qanun diktaturası?

Fransada yenə qarışıqlıqdır. Fəhləsindən tutmuş deputatınadək hamı pensiya islahatını müzakirə edir. Cəmiyyət iki yerə bölünüb, bəziləri hökuməti lənətləyir, digərləri dəstəkləyir. Amma birincilərin sayı çoxdur. Dünənki mənzərə də belə deməyə əsas verir. Etirazçılar iqtisadiyyatın, demək olar ki, bütün sektorlarını əhatə edirlər. Tətillər səbəbindən qatarların və ictimai nəqliyyatın hərəkətinin ciddi şəkildə pozulduğu bildirilir. Parisin Şarl de Qoll, Orli və Bove hava limanlarının, eləcə də ölkənin ən böyük şəhərlərinin aeroportlarının uçuş sayını təqribən 30 faiz azaldacağı vurğulanır.

Energetika sektorunun əməkdaşları da etiraz edirlər. Bazar ertəsindən onlarla qaz sektorunun işçiləri də həmrəylik göstərirlər. Fransanın dörd LNG terminalından üçünün işçiləri bir həftəlik işə çıxmıyacaqlarını bildirirlər. Ölkənin aparıcı həmkarlar ittifaqları da sərt bəyanatlar səsləndirirlər. Onlar hökumətin pensiya yaşını yüksəldəcək islahat layihəsini geri götürməyə-cəyi təqdirdə “Fransa iqtisadiyyatını diz çökdürmək” üçün mümkün qədər geniş tədbirlər görəcəklərini diqqətə çatdırırlar. Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının (CPME) baş katibi Jean-Eud du Mesnil ötən bazar ertəsi günü bildirmişdi ki, ölkədə ümummilli tətilin bir günü ölkəyə 1,5 milyard avroya başa gələcək.

Belə güclü ictimai narazılıq və təzyiq altında fransalı deputatlar və senatorlar pensiya islahatlarını müzakirə edirlər. Qanun layihəsinin daxil olduğu martın 2-dən qızğın müzakirələr aparən fransalı qanunvericilər hamını razı salan formül tapmağa çalışırlar. Amma fransalı analitiklər bu məsələdə nikbin proqnozlar səsləndirmirlər. Hamını razı salmağın mümkün olmayacağını bildiren siyasi şərhçilər qarşıdakı günlərdə təzyiqin daha da artacağını düşünürlər. Bunu Parlamentin yuxarı palatasında da yaxşı bilirlər. Vaxtın onların xeyrinə işləmədiyini anlayan senatorlar qanun layihəsini qısa zaman ərzində qəbul etməyə çalışırlar. Martın 12-dək layihənin birinci oxunuşunu başa çatdırmalıdırlar. Fransa mətbuatı yazır ki, bunun üçün qanunvericilər

axşam saatlarına qədər qanun layihəsinin hər bir bəndini müzakirə edirlər.

Amma müzakirə prosesinin istənilən sürətlə getmədiyi bildirilir. İndiyə qədər yalnız ictimai nəqliyyat işçilərinin, elektriklərin və qaz sənayesi işçilərinin deyil, həm də notariusların və ya Fransa Dövlət Bankının funksionerləri kimi uzun müddət imtiyazlarını qoruyan digər ixtisasların nümayəndələrinin xüsusi pensiya rejimlərinin təcridən ləğv edilməsini nəzərdə tutan maddə üzrə razılığının əldə olunduğu vurğulanır. Eyni zamanda, Senatın bəzi üzvləri bildirirlər ki, adi dövlət qulluqçuları ilə müqayisədə daha çox imtiyazları var və bu ədalətsizliyi ləğv etməyə çağırırlar. Amma senatorların imtiyazlarından imtina edib-ətməyəcəkləri sual altındadır. Bu debatlar ictimaiyyət arasında o qədər narahatlıq doğurmur. Əsas diqqətin layihənin 7-ci maddəsində yazılanlara yönəldiyi bildirilir. Həmin maddədə təqaüd yaş həddinin 62-dən 64-ə qaldırılması təklif edilir. İctimai rəy göstərir ki, hökumətin bu təklifi vətəndaşların böyük əksəriyyətini qane etmir.

Küçənin nəbzini tutan həmkarlar ittifaqları Makron hökumətini divara dirəməyə çalışırlar. Etirazlar zamanı nəqliyyat işçiləri, müəllimlər, şəhər işçiləri işə çıxmırlar. Dəmiryolçuların həmkarlar ittifaqı qatarların hərəkətini dayandırır, bir çox xətlərdə isə reyslər tamamilə ləğv edilir. Bəzi metro xətləri bağlanır, digərləri isə yalnız pik saatlarda və azaldılmış rejimdə işləyir. Hava limanlarında da eyni vəziyyət müşahidə olunur. Həmkarlar ittifaqları on günlük tətilə və Parisi ən azı iki həftə sonu bağlamaqla hədələyir. Enerji sektorunun əməkdaşları da etiraz edirlər. Artıq onlar da enerji təchizatını kəsirlər və neftayırma zavodlarını bağlamaq və ya bloklamaqla süni şəkildə yanacaq çatışmazlığı yaratmaqla hədələyirlər. Fransızlar narahatlıqla təmizlik işçilərinin tətilini gözləyirlər. Çünki Paris kimi meqapolisdə zibil yşıqlarının daşınmaması ciddi gigiyenik problemlər yaradacaq. Müəllimlər də məktəbləri bağlamağa hazırlaşırlar. Solların lideri və LFI (Tabə olmayan Fran-



sa) partiyasının rəhbəri Jan-Lyuk Melenşon isə daha radikal çağırışlar edir. O, gəncləri bacardıqları qədər hər şeyi bloklamağa səsləyir.

Etirazçıların sayını nəzərə alan hakimiyyət orqanları da tətilçilərin hücumuna müqavimət göstərməyə hazırlaşırlar. Keçmiş tətillər zamanı Paris küçələrinin barrikadalara çevrildiyini hamı yaxşı xatırlayır. Buna görə də, Makron hökumətinin nümayəndələri hamını inandırmağa çalışırlar ki, tətilin ziyanı ilk növbədə fransızların özlərinə dəyəcək. Hakimiyyət nümayəndələri insanları inandırmağa çalışırlar ki, sıradı fransızlar metro və elektrik qatarlarından istifadə edirlər və nəqliyyatın dayanması ciddi problemlər yaradacaq. Yerli mətbuat yazır ki, hökumətin bildirdikləri ciddi nəticə vermir və etirazçıların sayına təsir göstərmir. Bununla belə, hakimiyyət geri çəkilmək istəmir. Fransanın Baş naziri Elizabet Born bildirir ki, pensiya yaşına yenidən baxılması imkanını müzakirə etmək niyyətində deyil: “Pensiya yaşı artıq müzakirə mövzusu ola bilməz. 64 yaşında pensiya – işəgötürənlər, həmkarlar ittifaqları və müxtəlif parlament qrupları ilə fikir mübadiləsindən sonra təklif etdiyimiz kompromisdır”.

Lakin əhalinin böyük əksəriyyəti pensiya islahatına qarşıdır. Son rəy sorğularına görə də, fransızların yalnız 32 faizi hökumətin islahatını dəstəkləyir. Digərləri hökumətin təşəbbüsünü rədd edirlər. Bununla belə, respondentlər küçə diktaturasının qanun diktaturasına qalib gələcəyinə inanmırlar. İslahatın rədd edilməsinə baxmayaraq, fransızların yalnız 34 faizi tətil və nümayişlərin qanun layihəsinin ləğvinə səbəb olacağına inanır. Bununla belə, mütəxəssislər düşünürlər ki, istənilən halda Makron hökumətini qarşıda çətin günlər gözləyir. Ən əsası, qanun layihəsinin qəbulu hökumətin reytinginə mənfi təsir göstərəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Replika

Bir obyektə iki elan: biri absurd, biri yalan...

Söhbət iri ticarət obyektlərindən gedir. Bəri başdan xatırladım ki, son illərdə istifadəyə verilmiş “müasir” supermarketlərin hamısında belədir. Qərər, mənim kimi dəftər-qələmini, dərmanlarını və sənədlərini yüngül çiyin çantasında gəzdirən yaşlı adamlar da daxil olmaqla, hamıya deyirlər ki, mağazaya çanta ilə girmək olmaz... Xub. Görünür, nə zamansa, hansısa əliyəri adamların bəd əməlləri tacir qardaşlarımızın belə “ehtiyatlanmasına” səbəb olub. Neyləyə bilərik, qurunun oduna yaşın da yandığını az görməmişik.

Sonuncu faktı yada salıram. Xırdalandakı “Bazarstor” mağazasının nəzarətinə dedim ki, mənim çantamda mühüm sənədlər var, o kamerada sənədlərin itməsindən qorxuram. Dedi: – Narahat olmayın, obyektə videoçəkiliş



aparılır. Çantamı giriş qapısının yanındakı saxlama kamerasına qoyanda məlum oldu ki, kameraların heç birinin qıfılı, açarı yoxdur. Dedim, ay qardaş, bu kameraların heç biri bağlanmışdır. Dedi, müştərilər açarları oğurlayıb aparırlar deyə, qıfılları çıxartmışıq. Qəribədir, müştəri qıfılsız açarı aparıb neyləyəcək ki?

Hələ bu harasıdır, saxlama kameralarından yuxarıda elan asıblar: “İtən əşyalara görə mağaza məsuliyyət daşımır”.

Bu nə absurd rəftardır? Mağazada videoçəkiliş aparılırsa, əşyalar necə oğurlana bilər? Əşyalar oğurlanırsa, onda saxlama kameraları nə üçün qırılıbmır?

Bir sözlə, dövlət ölkə əhalisinin rifahını yaxşılaşdırmaq üçün təqaüd və əməkhaqlarını artıranda dərhal bütün malların qiymətini nəzərdə tutulmuş artımın məbləğindən də çox artıran tacirlər idən-ilə daha çox qazanırlar (Bunu heç kəs dana bilməz – İ.Q). Amma 15-20 saxlama kamerası üçün qıfıl almır, itən əşyalar üçünsə məsuliyyət daşımır. Absurddur, deyilmi?

Biz birtəhər dözüürük. Ancaq Bakıda sivil ölkələrdən gəlmiş turistlərə necə izah etmək olar ki, sənin qiymətli əşyalarının itməsinə mağaza cavabdeh deyil, get başının çarəsini qıl.

Yeri gəlmişkən, ölkənin ən üzde olan mətbuat təmsilçilərindən birinin – Əməkdar jurnalistin çiyin çantası məhz paytaxtın ən nüfuzlu supermarketlərindən birində oğurlanmışdı. Özü də, cəmi beş-altı dəqiqəyə. Orada da “videoçəkiliş aparılırdı”. Başqa bir soydaşımızın isə iki bağlama “pampers” olan sellafon zenbil məhz marketin saxlama kamerasından oğurlanmış, videoya baxanda məlum olmuşdu ki, oğru 65-70 yaşlı bir ahioldır. Zərərdidə olan adam “ağsaqqal” soydaşımızı rüsvay etmək istəməsə də, mən sosial şəbəkədə “Pampers yeyən ağsaqqal” sərlövhəli yazı paylaşmışdım.

İndi bilmirəm, “açar oğurlayan” alıcı barədə yazım, yoxsa müştərilərin əsəbləri ilə oynayan boynuyoğunlar haqqında.

Çox təəssüf ki, bunlar da əcnəbilərin “Gündən-günə gözəlləşən şəhər” adlandırdıqları paytaxtımızın realıqlarıdır. Bunun adını nə qoysaq?

İ. QAÇAYEV, “Xalq qəzeti”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyəti
balansındakı gəmilər üçün müxtəlif növ
bayraqların satın alınması məqsədilə

MÜSABİQƏ ELAN EDİR

Müسابiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 13 mart 2023-cü il saat 17.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açıqlandıqdan geri qaytarılacaqdır.

Əlaqə telefonu- (012) 404-37-00, daxili- 1047.
Ünvan- Bakı, M.Usəynov küçəsi 2.

“Bakı Tikinti Quraşdırma” ASC səhmdarlarının nəzərinə!

12 aprel 2023-cü il saat 10.30-da “Bakı Tikinti Quraşdırma” ASC səhmdarlarının növbədənənar ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Cəmiyyətin ləğv edilməsi haqqında məsələnin müzakirəsi.
- Ləğvetmə komissiyasının yaradılması.
- Digər məsələlər.

Sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 11.00-dan 15.00-dək cəmiyyətin icra orqanına müraciət etmək olar.

Əlaqə telefonu- 070 – 560 – 05 – 06.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi 10X.

İdarə heyəti

Beynəlxalq həyat

Türkiyənin Hərbi Hava Qüvvələri ilk onluqda

Dünyanın ən güclü hərbi hava qüvvələrinə malik 100 ordusunun siyahısı açıqlanıb. ABŞ-da fəaliyyət göstərən "Global Firepower"-in tərtib etdiyi reyting cədvəlini Rusiyanın NTV telekanalı təqdim edib.



Siyahıda Türkiyə Hərbi Hava Qüvvələrinin 2023-cü ildəki mövqeyi də müəyyən-ləşdirilib. "Global Firepower"-in Birləşmiş Ştatlarda apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Türkiyə 2023-cü ildə hərbi hava qüvvələri siyahısın-

da Fransanı qabaqlayıb və 9-cu yeri tuta bilib.

Rusiya hücum edir və itki verir

Son sutka ərzində Ukraynada, xüsusən Baxmut ətrafında şiddətli döyüşlər davam edib. Ukrayna Baxmutun müdafiəsini gücləndirir. Rusiya ordusunun isə şəhər istiqamətində elit hissələr göndərdiyi, Ukrayna ordusunun müqavimətini qırmaq üçün Baxmuta eyni vaxtda üç istiqamətdən hücum etdiyi bildirilir. Rusiya qüvvələri Xerson vilayətini də 65 dəfə atəşə tutub. Xəbəri UNIAN verib.



Məlumata görə, "Qrad" və ağır artilleriya qurğularından 354 mərmir atılıb, 18 mərmir yaşayış məntəqələrinə, fərdi və yaşayış binalarına düşüb. Atışma nəticəsində 4 nəfər yaralanıb. Bundan başqa, Donetsk

vilayəti də hücumə məruz qalıb, 1 sakin həlak olub, 7-si yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya qüvvələri son sutkada 1000-dən artıq hərbiçisini itirib. "Ötən sutka ərzində müdafiəçilərimiz düşmənin Su-25 təyyarəsini və daha 8 müxtəlif tipli PUA-sını vurublar. Rusiyaya məxsus 9 tank, 11 zirehli döyüş maşını, 23 artilneriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb", - deyir məlumatda qeyd edilib.

İran hipersəsli ballistik raket yaradıb

İran dənizdə hərəkətdə olan gəmiləri vuran və səsdən 8 dəfə iti uçan "hipersəsli ballistik raket" yaratdığını elan edib. Bu barədə İran SÖ Baş Qərargahının başçısı general Məhəmməd Bakiri bildirib. Məlumatı "Anadolu" verib.

ABŞ və İsrail isə İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün əlaqəli tədbirləri gücləndirmək barədə razılaşıblar. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, İsrailin strateji planlaşdırma naziri Rona Dərmer və İsrail Milli Təhlükəsizlik Şurasının başçısı Tsaxi Xaneqbinin iştirakı ilə Vaşinqton-da keçirilmiş ABŞ-İsrail strateji məsləhət qrupunun iclasının nəticələri ilə bağlı bəyanatda bildirilir ki, vəzifəli şəxslər İranın nüvə proqramındakı tərəqqini böyük narahatlıqla təhlil edərək, təhlükəsizlik sahəsində çoxillik tərəfdaşlığın



möhkəmləndirilməsi üzrə ümumi məqsədlərini təsdiq ediblər. Tərəflər həm də ABŞ və İsrail ordularının birgə təliminin nəticələrini, gələcəkdə təhlükəsizliyin və İsrailin Yaxın Şərq regionuna siyasi inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Fransada hökumətə qarşı etirazlar artır

Fransada son vaxtlar prezident Emmanuel Makronun həyata keçirdiyi islahatlara qarşı etirazlar genişlənir. Xüsusən pensiya islahatları ciddi narazılıqlar yaradır. Düənən ölkənin həmkarlar ittifaqları bu islahatlara etiraz olaraq, ölkədəki bütün dörd maye qaz terminalının fəaliyyətini dayandıracağını bəyan edib. "Elengy" şirkətinin üç obyektini də həftə, "Fluxys" terminalı isə iki sutka işləməyəcək. Məlumatı "interfaks.ru" verib.



Hazırda Fransa Avropada ən iri maye qaz alıcısı hesab olunur. Qitədə bütün maye qaz idxalının 27 faizi məhz bu ölkənin payına düşür. Martin ilk beş gündə Fransa terminalları qaz nəqli sistemində sutkada

117 milyon kubmetr mavi yacacaq ötürüb.

Məlumatla görə, hazırda Fransanın qaz ehtiyatları digər Avropa ölkələri ilə müqayisədə çox azdır və cəmi 38 faiz təşkil edir. Ona görə də həmkarlar qeyd olunan addımları atarsa, hökumət sistemdə qaz çatışmazlığını qonşu ölkələrin hesabına aradan qaldırmağa çalışacaq. Lakin bunun bazar qiymətlərində özünü göstərəcəyindən ehtiyat edilir.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

İdman xəbərləri

Şahmatçılarımız Avropa çempionatında uğurla çıxış edirlər

Serbiyanın Vrnjačka Banja şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında Azərbaycan şahmatçıları uğurla çıxış edirlər.



Babazadə, Read Səmədov 3, Vüqar Manafov 2,5 xal yığiblar.

Şahmat üzrə Azərbaycan yığmasının məşqçisi Fikrət Sideifzadə "Xalq qəzeti"ne açıqlamasında bildirib ki, ilk turlarda şahmatçılarımızın nəticələri qənaətbəxşdir: "Adətən əvvəlki turlarda xal yığmaq bir qədər rahat olur. Eltac Səfəri əvvəlki turları qələbə ilə başa vursa da, 5-ci turda təcrübəli İsraili şahmatçısı Boris Gelfandla heç-heçə etdi. Beşinci turun oyunları davam edir. Eltac Səfərinin və digər



şahmatçılarımızın da uğurlu nəticələr əldə etmələri üçün şansları böyükdür. Yarışda güclü şahmatçılar iştirak edirlər. Onlardan Ukrayna təmsilçiləri An-ton Korobov və Ruslan Ponomaryov, eləcə də İranlı Pərham Maqsudlunun adlarını çəke bilərəm. Həmçinin ön sıralarda qərarlaşan erməni şahmatçılar da var. İnənirəm ki, zəka ustalarımız uğurla çıxış edəcəklər.

Onu da qeyd edim ki, qitə çempionatında ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakıda keçiriləcək dünya kubokuna vəsiqə qazanacaq".

Qeyd edək ki, şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən yarış martın 13-də başa çatacaq.

Leyla QURBANOVA

Qeyd edək ki, 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

"Kəpəz", yoxsa "Zirə"?

Cümə günü MİSLİ Premyer Liqasında XXVI tur start götürəcək. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, turun ilk qarşılaşması martın 10-da saat 15:00-da "Kəpəz" və "Zirə" komandaları arasında baş tutacaq. Həmin gün saat 19:00-da isə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.

Şənbə günü saat 15:00-da "Turan



Tovuz" "Qəbələ"ni sınağa çəkəcək. Həmin gün saat 18:00-da isə "Qarabağ" və "Səbail" komandaları qarşılaşacaqlar. Tura istirahət günü "Şamaxı"- "Neftçi" matçı ilə yekun vurulacaq. Həmin görüş saat 15:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Komissiyanın yeni tərkibi açıqlanıb

AFFA-nın Bakıda keçirilən hesabat konfransında qurumun Lisenziyaləşdirmə Komissiyasının yeni tərkibi açıqlanıb. Məlumatla görə, komissiyanın tərkibini AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.

Bildirilib ki, Elçin Səmədli komissiyanın sədri, Sərxan İbadov isə onun müavini seçilib. Komissiyada, həmçinin İslam Bayramov, Firdovsi Qasimov, Mahmud Yusifov, Vladimir Fyodorov və İslam Abbasov təmsil olunurlar.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



Əliyar Ağayevə etimad

UEFA həmyerlimiz beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə növbəti dəfə etimad göstərib.

Belə ki, UEFA Avropa Konfrans Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununu çərçivəsində sabah Moldova-da keçiriləcək "Şərif" (Moldova) – "Nitsa" (Fransa) qarşılaşması Əliyar Ağayevə həvalə edilib. Qeyd edək ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Cüdoçularımız Romada

İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.

Martın 11-12-də baş tutacaq turnirdə ölkəmizi on iki cüdoçu–Rəşad Yelkiyev, Kənan İsmayilov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi



66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zəməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakışiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcəklər.

Hava proqnozu

✓ **Martın 8-də**

✓ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 4-7°, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm cive sütununda 765 mm cive enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

✓ **Naxçıvan şəhəri, Culfa, Ordubad, Səderək, Şahbuz və Şərur rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə aralıq duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacaq.

✓ **Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə aralıq duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

✓ **Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə aralıq duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 7-12° isti, dağlıq ərazilərdə gecə 7°-dək şaxta, gündüz 2°-dək isti olacaq.

✓ **Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 2-6°, gündüz 10-15° isti olacaq.

✓ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında**

əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə aralıq duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

✓ **Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin şəhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə aralıq duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-7°, gündüz 12-17° isti olacaq.

✓ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin şəhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə aralıq duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-7°, gündüz 10-15°, dağlarda gecə 3-6°, gündüz 8-11° isti olacaq.



Puqaçovanın malikanəsinə milyard rubl?!

"Komsomolskaya Pravda"-nın yazdığına görə, bu barədə uzun illər Rusiya şou-biznesində fəaliyyət göstərən prodüser Sergey Dvortsov məlumat vermişdir. Bildirilir ki, estrada ulduzu Alla Puqaçova Qryazi kəndindəki malikanəsinin satılması barədə çoxdan verdiyi elanın icrası müğənninin ölkədən getməsinə görə təxirə salınıb.

Prodüserin dediyinə görə, primadonna Rusiyaya beş ildən sonra qayıdacaq. Buna baxmayaraq, o, malikanəni mütləq satacaq. Dvortsov deyib ki, bir neçə ay qabaq müğənninin malikanəsini almaq istəyən məşhur biznesmenlə sövdələşmə baş tutmasa da (o, beh versə də, qiymətin bir az ucuzlaşdırılmasını xahiş etmiş, mülk sahibi isə güzəştə getməmişdi), qəsrə bir milyard rubl verməyə tam razı olan başqa bir alıcı ortaya çıxmışdır.

Xatırladılır ki, hazırda malikanədə heç kəs yaşamasa da, obyekt çox ciddi şəkildə mühafizə olunur.

İldırım İSMAYIL, "Xalq qəzeti"

Anama gül və gülüş bağışladım...



Dünyadakı bütün qadınlar gözəldir. Amma mənim dünyamda tək bir qadın var ki, gözümü dünyaya açdığım ilk gündən onun sonsuz sevgisi ilə böyüyüb boya-başa çatmışam. Bu gün onun günüdür. 8 Mart Qadınlar Günüdür. Bu gün mənim anamın günüdür!

Təsədüfi deyil ki, bu bayramı haqlı olaraq "Analar Günü" də adlandırılır. Mən də həyatımdakı ən dəyərlili qadın- anam haqqında danışmaq istəyirəm...

Anamın qara gözələrini, ipək saçlarını, sanki, hansısa çox istedadlı bir rəssam çəkib. Bir bilsəniz ona gülümsəmək necə də yaraşır. Mən isə hər bir övlad kimi, anamın hər an gülümsəməsi, xoşbəxtliyi üçün əlimdən gələni etməyə, hətta canımdan belə keçməyə hazıram.

Bəzən anamı əsbələşdirib, xətrinə dəysəm də, bunu qəsdən etmərəm. Dərhal onun könlünü almağa çalışıram. "Ananın qədrini ana olmadan bilməzsən", - deyir anam. Etraf edim ki, yaşıam artıqca, bu sözü daha da yaxşı dərk edirəm.

Anam həmişə deyir ki, ən böyük hədiyyəni Allah özü bəxş edib, sən və bacını mənə göndərib.

Düənən anama əvvəlki bayramlarda olduğu kimi, yenə bir dəstə tər nərgiz gülü bağışladım. Anam bu hədiyyəni sanki gözleyirmiş kimi çox sevindi. Çiçəklər doğrudan da çox gözəl idi, ətrafa öz xoş əhval-ruhiyyəsini yayırdı. Amma çiçəklər anamın üzündəki gülüş qədər gözəl deyildi.

Anam həmin gülləri anımda suya qoyub, tez-tez yanına gedib, sanki, baxışları ilə əzizləyirdi. Evimizə gələn qonaqlara "Leylam mənə elə gözəl güllər alıb ki, ətri adamı lap bihüş edir, elə bil insanı cənnətə aparır"- deyirdi.

Deyirəm, kaş əlimdə imkan olaydı, həyatdakı ən gözəl gülləri dərib anamın qədəmləri altına sərə biləydim...

Leyla HADİYEVA, tələbə jurnalist

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət			
Ümumi		Bu gün 07.03.2023	
Ümumi yəfəkarların sayı	828 783	Yeni yəfəkarların sayı	53
Ümumi sağaldıqların sayı	818 418	Yeni sağaldıqların sayı	32
Aktiv xəstə sayı	230	Həftədəki test sayı	1 664
Ümumi test sayı	7 534 623	Həftədəki ölüm sayı	6
Ümumi ölüm sayı	10 135		

ALLAH RƏHMƏT ELƏSİN

Şirvan şəhərindən İlqar Abbasov Azərbaycan Respublikasının Xalq artisti Alim Qasimova atası

HƏMZƏ QASIMOVSUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

ƏFLATUN AMAŞOV

TELEFONLAR:

Reklam və elanlar: 493-82-21

Qəbul şöbəsi: 493-24-75
Məsul katib: 493-61-02
Texniki şöbə: 493-59-64

Mühasibatlıq: 498-85-29
E-mail: xalqqazeti@gmail.com
info@xalqqazeti.az

+994(51) 280-16-44

"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnib, "Azərbaycan" nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273



İNDEKS 0282

TİRAJ 4779

SİFARİŞ 633

QIYMƏTİ 40 qəpik

Növbətçi redaktor

Paşa ƏMİRCANOV

Çapa imzalanmışdır

00:00